



# ÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 3 iyul 2014-cü il Cümə axşamı № 169 (5878) Qiyməti 40 qəpik

Xəbər

Bakida ərinə xəyanət edən qadın özünü öldürdü

yazısı sah.14-də

## Gündəm

**Hacıbalı Abutalibov "Yeni Müsavat" a 3 məktubla cavab verdi - Olmaz!**



Bakı meri qəzetiin piketinə icazə vermədi; "Yeni Müsavat"ın məktubunu Ramil Usubova və Ziya Məmmədova göndərdi

yazısı sah.4-də

**Həbsdəki vitse-admiral nazirlə prokuror haqda sensasiyalı çıxış hazırlayır**

yazısı sah.4-də

**Rus dilində yeni qəzet gəlir - MINVAL**

yazısı sah.3-də

**Müsavat başqanlığına iddiaçı olmasa...**

yazısı sah.5-də

Türkmen yazar:

**"Amerika iraqlıları bir-birinin əli ilə öldürür"**

yazısı sah.8-də

**Müxalifət bələdiyyə seçkilərinə necə hazırlanır?**

yazısı sah.5-də

**"Əli Kərimlinin adı bizə verilən siyahıda olmayıb" - hotel yetkilisi**

yazısı sah.10-də

**Müxalifətdən NATO-nun dialoq təşəbbüsüünə inamsız mövqə**

yazısı sah.9-də

**Prezident iki nəfərə general rütbəsi verdi**

yazısı sah.2-də

**Ermənistənin "Putin ittifaqı"na girməsi təxirə salındı**

yazısı sah.5-də

**Ramazan ayının 5-ci günü**

Iftar 21.31 imsaq (azan) 4.45 (QMI-nin cədvəli)  
5-ci günün duası: "İlahi, manı bu gün tövbə və istiqfar edənlərdən, dostların sayılan sahə bəndələrindən qərar ver! Öz məhəbbət və mərhəmətinlə mənə bu gündə Sənə yaxın olan bəndələrindən qərar ver! Ey, mərhəmət edənlərin en Mərhəmətlisi!"

Iftar duası: "Allahım, Sənin rızan üçün oruc tutdum, Sənə inandım, Sənə güvəndim. Sənin ruzinlə iftar açır və Sənə təvəkkül edirəm. Ey bağışlayan Allah, günahlarımı bağışla".

ALLAH ORUCUNUZU QƏBUL ELƏSİN!

**Ərdoğan hökuməti ilə "müxalifət sazışı"**

## BAKİ - ANKARA GİZLİ ANLAŞMASININ ŞOK DETALLARI

Qardaş ölkəyə gedən müxalifət lideri sərhəddən nəzarətə götürülməli, müvafiq orqanlar tərəfindən "qeydə alınmalıdır", ehtiyac olarsa, hətta "müdaxilə edilməlidir"; rəsmi Bakı Iranla da eyni anlaşma içərisindədir...

yazısı sah.8-də



**Azerbaycanın mesajları və Rusyanın blefi...**

Amerika Kremlə diplomatik cəbhədə növbəti ağır zərbəni Bakıda vurdu; ATƏT PA-nın Ukrayna qətnaməsinin Dağlıq Qarabağ məsələsinə təsiri olacaq; Rusiya təmsilçisi ATƏT ölkələrini niyə nüvə silahi ilə hədələdi?...

yazısı sah.10-də



**Pənah Hüseyn: "Türkiyədə hər ikì düşərgənin səslərin 50 faizinə yaxını toplamaq şansı var"**

yazısı sah.3-də



**Kırım Tatar Məclisinin sədrı "Yeni Müsavat" a danışdı**


yazısı sah.6-də



**Kristofer Smit: "Azərbaycanda vətəndaş cəmiyyəti ilə dialoq zəruridir"**

yazısı sah.2-də





## Yazarımız Tofiq Yaqqubluya Azadlıq!

**A**vqustun 10-da Türkîyedə keçiriləcək president seçkiləri Azərbaycanın siyasi gündeminin də on çox diqqətdə saxlanan mövzularındandır. Həm iqtidar, həm də müxalifət düsərgəsi qardaş ölkədəki seckii həyecanını anbaan izleyir. Təbii, bu təsadüf deyil. Azərbaycan dünyaya Türkîyə üzərində açılır. Azərbaycan iqtisadiyyatının onurğası rulunu oynayan uluslararası enerji projelerində açar ölkə Türkîyədir.

Bu səbəbdən Türkîyedəki proseslərin Azərbaycanın həm ictimai-siyasi, həm iqtisadi durumuna təsiri böyükdür. 10 avqustda Türkîyə tarixinin ilk president seçkilərində əsas rəqabətin AKP lideri Rəcəb Tayyib Ərdoğanla CHP VƏ MHP-nin müəyyən etdiyi "çatı adayı" Ekmeleddin İhsanoğlu arasında gedəcəyi aydınlaşdır. Ekspertlər hər iki namizədin şansını texminən bərabər qiymətləndirdiyi üçün seckii prosesinin son dərəcə gərgin rəqabətdə keçəcəyi şəksizdir.

"Seçimi qardaş türk milləti, Türkîyə vətəndaşları edəcək və biz Azərbaycan cəmiyyəti olaraq həmin seçim necə olacaqsa, ona saygı ilə yanaşacağıq. Ümumiyyətlə, Azərbaycan-Türkîyə münasibətləri hakimiyətdə hansı qüvvənin olmasına mümkin qədər az asılı olmalıdır. Bizim bu məsələyə strateji yanaşmamız bundan ibarətdir". Bu sözleri Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Türkîyədəki seckii prosesi haqqında fikirlərini "Yeni Müsavat"la bölüşərkən deyib.

Pənah Hüseyn düşünür ki, Ekmeleddin İhsanoğlu bir neçə müxalif partiyadan dəstək alsa da AKP namizədine qalib gələcək gücdə deyil: "Əlbəttə, Azərbaycanda müxtəlif siyasi liderlərin, siyasi qüvvələrin baş verən proseslərə öz baxışları və

### "Müxalifət düsərgəsində səslər kimə veriləcək yox, kimə qarşı veriləcək prinsipi ilə istifadə olunacaq"

yanaşmaları, simpatiyaları və antipatiyaları var. Görünən odur ki, çatı aday, yəni bizim anımlımızda vahid namizəd irəli sürməklə ən azı indiki məhələdə müxalifət kimin və nəyin uğrunda deyil, kimə və nəyə qarşı birləşib. Aydınlar ki, səhbət AKP lideri, baş nazir Rəcəb Tayyib Ərdoğandan gedir. "Çatı adayı"n irəli sürülməsinin nə qədər uğurlu olacağını, təbii, seckii prosesi göstərəcək. Türkîyə cəmiyyətinə müxalifətdə olan bütün qüvvələr mövqeyinin seçiciləri tərəfindən də müdafiəsinə nail olsalar ciddi müqavimət təşkil edə bilərlər. Ötən seckilərin də nəticələrini nəzərə alsaq, deyə bilərik ki, bu günə Türkîyədə her iki düsərgənin səslərin 50 faizine yaxını toplamaq şansı var. Bir məsələni də vurğulayım ki, prezident seckilərində şəxsiyyət amili bələdiyyə, parlament seckilərine nisbətən daha da öne keçir. Yuxarıda dediyim kimi, müxalifət düsərgəsində səslər kimə veriləcək yox, kimə qarşı

zaman gizlətməmişəm və indi də onun şəxsiyyətinə və kursuna rəğbet göstərən siyasetçilər dənəm. Ancaq açıq deyim ki, belə qayğılar məndədə var. Biz Türkîyə dostları, hansı dövlətin namizəd var. Onlardan ən şanslısı Tayyib Ərdoğandır. Ərdoğan son 10 ilde Türkîyə siyasetinin müqəddərətini həll edən bir nömrəli simadır. Prezident Abdulla Güllə böyük bir sim-

# Azerbaycan siyasetlərinin Türkîyə yorumları



**Pənah Hüseyn: "Türkîyədə hər iki düsərgənin səslərin 50 faizinə yaxınıni toplamaq şansı var"**

**Kamil Veli Nərimanoğlu: "Alımlər elmdə olduğu kimi siyasetdə başarılı ola bilmirlər"**

veriləcək prinsipi ilə istifadə olunacaq. Bunun da pilus və minusları var. Hər halda, mən hesab edirəm ki, müxalifətin həll etməli olduğu problemlər Tayyib Ərdoğana nisbətən dəha çıxdır.

**AKP** sədrinin fikrincə, Türkîyədə olayların necə inkişaf etməsi yalnız Türkîyən sərhəd-ləri ilə məhdudlaşdır. Bütün türk dünyası, eyni zamanda islam dünyası Türkîyədə baş verən proseslərdən bir şəkildə et-kilənir: "Çağdaş siyasi mədəniyyət, demokratiya və müsəlman cəmiyyəti problemi üçün Türkîyədə baş verən siyasi pro-

erazisində yaşamağımızdan asılı olmayaraq, türk, müsəlman olaraq güclü, demokratik bir Türkîyən olmasında maraqlılığıq. Güclü Türkîyə strateji olaraq demokratik Türkîyədən keçir, güclü olmayan Türkîyədə demokratianın inkişafı və müsəlman cəmiyyətlər səviyyesinə çıxmazı mümkünasdır. Türk millətinin, türk-müsəlman cəmiyyətinin demokratikləşmə potensialı bu cəhətdən çox önemli bir rol oynayacaq. İnanıram ki, seckilərde türk milləti ən doğru seçimi edəcək və türk vətəndaşları hansı seçimi edəcəklərə o da ən doğru seçim olacaq".

Müxalifətin "çatı adayı" Ekmeleddin İhsanoğlunu isə Kamil Veli daha çox elm adamı kimi karakterizə edir: "Mən Ekmeleddin bəyi tanıyorum. O, daha çox elm adamıdır. İllərdir İsləm tarixi elmi ilə məşhurdur. Onun haqqında coxları kimi mən de yüksək fikirəyəm. Gözel almışdır. Mən de elm adamıymışam. Ancaq alımlər siyasetdə elmdə olduğu kimi, başarılı ola bilmirlər. Çünkü siyaset platforması, müstəvisi başqadır, elm müstəvisi tamam başqadır. Onun xarizmatik lider olduğunu deye biləmərik. Türkîyə cəmiyyətinin bir çox üzvəri kimi, mən de onun siyasi baxışlarını, siyasi doktrinini bilmirəm. Onun çeşidli sosial qrupları ilə, müəllimi ilə, tələbəsi ilə, esnafi ilə, mühəndisi ilə, məmuru ilə bütün Türkîyə cəmiyyətini təmsil edəcəyini düşünürməm. Mənə, Türkîyə siyasetinin doğru olmayan bir yanı da "Ərdoğan olmasın, kim olur, olsun" prinsipi ilə hərəkət edilmesidir. Siyasetə bu ölçü ilə yanaşma-

İstanbul Aydin Universitetinin professoru Kamil Veli Nərimanoğlu da 10 avqust seckilərində AKP liderinin şansının yüksək olduğunu düşünür: "Türkîyən taleyi Azərbaycanın, Qafqazın demokratikləşmə, güclənmə, müstəqilliyini qoruma prosesi üçün çox önemlidir. Azərbaycan vətəndaşlığı olsam da Türkîyədə yaşadığım və işlədiyim üçün seckii prosesinə maraqla rəsəd edəcəm. Mənə elə gəlir, bu çətin tarixi dönenin ən layiqli namizədi Rəcəb Tayyib Ərdoğandır.

### "Ekmeleddin bəyin namizədliyini müxalifətə Gülən təklif edib"

Azərbaycan mediasında bu haqda bəzən dumanlı, təhrif edilmiş informasiyalara da rast gelinir. Ancaq Türkîyədə yaşayın bir insan kimi deyə bilərəm ki, baş nazirin toplum içərisində reytinqi yüksəkdir. Türkîyə sayı 80 milyona yaxınlaşan böyük bir toplumdur. Üstəlik, bu toplum siyasi cəhətdən təmamilə formalasmış durumdadır. Türkîyədə seckilər azad və ədalətli keçirilir, insanlar seckii prosesinə etimad edir. Hələlik 3

olmaz. Ekmeleddin İhsanoğlu Fətullah Gülenin namizədidir. Ekmeleddin bəyin namizədliyini müxalifətə Gülen təklif edib. Mənə elə gəlir, Ərdoğan seckilərinin birinci turunda avqustun 10-da seckini qazanacaq. Ancaq seckinin avqustun 24-nə planlaşdırılan ikinci tura qalacağı da istisna deyil. Düşünürəm ki, Ərdoğan seckini ən azı seccilərin 55 faizinin etimadı ilə qazanacaq".

□ Aygün MURADXANLI

## Rus dilində yeni qəzet gəlir - MINVAL

**Rauf Arifoğlu:** "Rusdilli qəzetimiz "Yeni Müsavat" media qrupuna daxildir; onu minval.az saytının əməkdaşları hazırlayırlar"

**R**us dilində yayın yapan minval.az saytı həftədə bir dəfə qəzet şeklinde yayına çıxarılaçq. Bu barədə müsavat.com-a saytin təsisçisi Rauf Arifoğlu məlumat verib. O deyib ki, bu addımı ancaq iqtisadi maraqlara görə atırlar: "Minval.az saytı kifayət qədər oxucusu olan ciddi bir yayın orqanıdır. Sayt Azərbaycandan kənardə da tanınır. Lakin mənim təsisçi, İlkin Qəmbərin baş redaktor olması səbəbindən sayta reklam cəlb edə bilmirik.

Əslində müxalifətçi olmayan bir sayt bize görə müxalifəti qismində qəbul edib, reklam verməkdən çəkinir. Bu səbəbdən də sayt rentabelli deyil. Biz düşündük, rusdilli məkəna aid qəzet bazarını örəndik və qərara gəldik ki, özümüzü yoxlamaq üçün yaxşı imkanlar var. Minval.az saytının kollektivi qısa zaman ərzində qəzetiñ yayım konseptini, maketini, səhifələrin təyinatını hazırladı. Bir neçə sınaq sayı da buraxdıq. İndi biz inanırıq ki, rusdilli vətəndaşlar üçün maraqlı qəzet buraxa bilecəyik. Həm də iddiamız var ki, bir neçə min nüsxə qəzet satıb, az da olsa, maddi fayda əldə edəcəyik".

R.Arifoğlu dedi ki, qəzet MINVAL adlanacaq, onu eyni adlı saytin kollektivi çıxaracaq. Qəzetiñ ilk nömrəsinin 4 iyulda satışda olacağı gözlənilir.

□ Musavat.com



N 169 (5878) 3 iyul 2014

## Türkîyə müxalifəti "Böyük Uzlaşma"ni imzaladı

Tayyib Ərdoğana qarşı irəli sürünlən Ekmeleddin İhsanoğlunun ətrafinda koalisiya quruldu

**T**ürkîyənin 5 siyasi partiyası 10 avqust sekisi ilə bağlı ortaq bəyannamə imzalayıb. Ankarada keçirilən və "Böyük Uzlaşma" adlandırılın törəndə CHP sədri Kemal Kılıçdaroğlu, MHP sədri Devlet Bahçeli, DSP sədri Masum Türker, Bağımsız Türkiye Partiyasının sədri Haydar Baş və Demokrat Partiyasının sədri Gültekin Uysal ortaq bəyannaməyə imza atıllar.

Sənədə Turkeyədə qardaşlıq, dostluq bağları və müxtəlifliklər bir arada yaşama kültürüne ehtiyac olduğunu vurgulanır: "Sosial ədaleti bərpə etmək, insanların xoşbəxt, rıfat icərisində yaşamasını təmin etmək ən böyük məqsədimizdir".

Sənədə bildirilir ki, məzhəblərin döyüdüy Orta Doğu coğrafiyasında Ekmeleddin İhsanoğlu bütün irancı qruplarına bərabər və tərəfsiz davranacaq: "İhsanoğlu Turkeyənin dünyadakı etibarını yenidən yüksəldəcək, Atatürk ideyalarını, Cümhuriyyətin təməl dəyərlərini milli-mənəvi mirasla bütünləşdirəcək, özgürlik, dönyəvi, gender bərabərliliyinin təmin olunduğu bir cəmiyyət qurulması üçün çalışacaq. Biz 5 partyanın lideri bu bəyannaməyə imza ataraq topluma güvən, saygı, sevgi, rəhatlılıq, ümidi və edərək uzaşmanın təməlini atrıq".

**Bu arada Turkeyə mediası müxalifətin çatı adayı Ekmeleddin İhsanoğlunun iyulun 3-də president Abdulla Güllə görüsəcəyi haqqında xəbər yayıb:** "Professor İhsanoğlu iyulun 3-də İstanbulda siyasi liderlərlə temaslara başlayacaq. Onu ilk görüşü Turkeyə Sənayeçi və İşadamları Dərnəyində (TÜSİAD) baş tutacaq. Daha sonra isə E.İhsanoğlu Trabyadakı prezident iqamətgahında prezident Abdulla Güllə görüşəcək".

Onu da vurğulayaq ki, bəyannaməni 6 partyanın imzalayıcığı gözlənilsə də son anda Doğru Yol Partiyası Ekmeleddin İhsanoğlunun vahid namizədliyini dəstəkləməmək haqqında qərar verib.

□ Aygün MURADXANLI





## Hacıbala Abutalibov “Yeni Müsavat”a 3 məktubla cavab verdi - Olmaz!

Bakı meri qəzeti piketinə icazə vermedi;  
“Yeni Müsavat”ın məktubunu Ramil  
Usubova və Ziya Məmmədova göndərdi

**M**əlum olduğu kimi, reportor Fərahim İlqaroglu-nun döyülməsi ilə bağlı “Yeni Müsavat” qəzeti Nəqliyyat Nazirliyinin qarşısında etiraz aksiyası planlaşdırılmışdı. Buna da səbəb Fərahim İlqaroglu-nun həyatına sui-qəsdi təşkil edən Aynar Məmmədovun nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu olması faktıdır. “Yeni Müsavat”ın iddiasına görə, bu fakt Aynar Məmmədovun istintaqdan yayımmasını təmin edir. Ziya Məmmədov gizlətmədən istintaqa müdaxile eləyir, qardaşı oğlunun həbsini önləyir. O və qardaşı Elton Məmmədov cənayət törətdiyi halda Aynar Məmmədovu aktiv müdafiə edirlər. Bu faktı elde etsə tutan “Yeni Müsavat” rəhbərliyi belə bir qərar verib ki, onca Nəqliyyat Nazirliyinin qarşısında piket keçirsin, ictimaiyyətin diqqətini bu məsələyə cəlb eləsin. Daha sonra Milli Məclisin və Məmmədovlar yaşayışın qarşısında piketlər təşkil olunacaq.

“Yeni Müsavat” qəzeti qanunvericiliyə uyğun şəkildə Bakı Şəhər İcra Hakimiyyətinə 4 iyulda piket keçirməsi ilə bağlı xəbərdarlıq məktubu göndərmişdi. İyulun 2-də günün birinci yarısı Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdürü Zaur Ramazanovun imzası ilə “Yeni Müsavat”ın məktubuna cavab gelib. Cavab məktubunda bildirilir: “Sizin piketin keçirilməsi haqqında 28.06.2014-cü il tarixli məktubunuz Bakı Şəhər İcra Hakimiyyətine 01.07.2014-cü ildə daxil olmuş və ona aidiyəti üzrə baxılmışdır. Bildiririk ki, müraciətiniz “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələbinə cavab vermir. Hesab edirik ki, məktubda qeyd etdiyiniz məsələ ilə bağlı aksiya keçirmək deyil, aidiyəti orqanlara müraciət etməlisiniz. Həmçinin qeyd edirik ki, müraciətinizdə qaldırılan məsələlərə baxılmaq üçün məktubunuz tərəfimdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Nəqliyyat Nazirliyinə göndərilmişdir.

Qeyd olunanları nəzəre alaraq, 04 iyul 2014-cü il tarixdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi qarşısında piketin keçirilməsi məqsədə uyğun hesab edilmişdir.

\*\*\*

“Yeni Müsavat”a göndərilən məktubun surətləri isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalibovun şəx-sən yazdığı müşayiətçi erizə ilə daxili işlər naziri Ramil Usubova, nəqliyyat naziri Ziya Məmmədova göndərilib.

**BŞİH-in piketlə bağlı məktuba verdiyi cavabı şərh etmək** üçün “Yeni Müsavat”ın hüquqşunası Vəqif Hüseyin müraciət etdi. Vəqif Hüseyin dedi ki, məktubun məzmunundan BŞİH-in “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna, ölkə konstitusiyasına məhəl qoymadığı açıq-aydın görünür: “Cavab məktubunda yazılır ki, “Yeni Müsavat” qəzeti piket keçirməsi məqsədə uyğun hesab edilmir. Bu, özü-özlüyündə qanunsuzluqdır. Çünkü hər hansı bir icra hakimiyyəti orqanının hər hansı bir dinc tədbiri məqsədə uyğun hesab edib-ətməməsinə dair hüquq yoxdur. “Yeni Müsavat” qəzeti piketin keçirilməsi ilə bağlı qanunun bütün tələblərinə uyğun müraciət hazırlayıb, BŞİH-e təqdim etmişdi. BŞİH isə qanunu açıq pozaraq bize bu cür cavab verib”.

“**Bes bu məktub piketlə bağlı qərara təsir edəcəkmi?**” suali ilə “Yeni Müsavat” qəzetiin baş redaktoru Rauf Arifoğlu-na müraciət etdi. R.Arifoğlu bildirdi ki, bu barədə kollektivdə müzakirə apardıqdan sonra qərar veriləcək: “Xəbərdarlıq məktubumuza qisa müddətdə cavab verilməsi onu göstərir ki, məriya bizim qərara təsir etmək istəyir. Bu həm də ona əsas yaradır ki, jurnalıtlarla qarşı da güc tətbiqini həyata keçirsinlər. Lakin bu, bizi qorxutmur. Biz qərarımızı kollektivdə müzakirə etdikdən sonra verəcəyik”.

□ E.SEYİDAĞA

**M**üsavat Partiya-sı Azərbaycanın Avroatlantik məkana integrasiyasının ləngiməsinə dair bəyanat yayıb. “Yeni Müsavat”a daxil olan bəyanatda bildirilir ki, ya-randığı dönenmdən müasir-leşməni əsas hədəflərdən biri kimi müəyyənolşdırın Müsavat Partiyası tarix boyu ölkəmizin müstəqilliyi, demokratik inkişafı və Avropaya integrasiyasını uğrunda mübarizə aparır.

Müsavat Partiyasının ardıcıl siyaseti nəticəsində qurulan Azərbaycan Xalq Cümhuriyyətinin 1918-1920-ci illərdeki xərici siyaset kursunun da əsas hədəflərindən biri ölkəmizi Avropa məkanının tərkib hissəsinə çevirməsi və ümumbaşarı dəyərlərin Azərbaycanda bərqərar olması idi. Müsavat Partiyası Azərbaycanda fəaliyyəti bərpə olunandan sonrakı 22 il ərzində də sələflərinin kursunu ardıcıl və sistemli şəkildə davam etdirərək fundamental insan hüquqları və azadlıqlarına sədəqətini nümayiş etdirmiş, ölkəmizin geleceyini Avropa Birliyinə integrasiyada görmüşdür.

**Bəyanatda sonra qeyd edilir ki, Müsavat Partiyası Azərbaycan hakimiyyətinin Avropa Birliyi ilə Rusiya tərə-**

## Müsavat Partiyası bəyanat verdi

“Azərbaycan Avroatlantik məkana integrasiya prosesində iştirakını birmənalı bəyan etməli, NATO və Avropa Birliyinin üzvlüyünü rəsmən müraciət eləməlidir”



**findən təklif olunan Avrasiya İttifaqı arasında seçim etmə-məsindən, müxtəlif qütbü və fərqli siyasi məkanların hər ikisine integrasiya ehtimallarını davam etdirən balanslaşdırma kursu yeritmək avro-integrasiya prosesini ləngitməsindən narahatdır:** “Müs-

vat Partiyası hesab edir ki, Azərbaycan hakimiyyəti Avroatlantik məkana integrasiya prosesində iştirakını birmənalı olaraq bəyan etməli, NATO və Avropa Birliyinin üzvlüyünü rəsmən müraciət etməli, Avropa Birliyi ilə assosiasiya sazişi imzalayan və GUAM-a daxil olan Gürcüstan, Ukrayna və Moldova ilə müttəfiqlik münasibətlərini daha da inkişaf etdirməli, Avrointegrasiya məsələsində xərici siyaset kursunu həmin ölkələrlə uzlaşdırmağa çalışmalıdır.

Müsavat Partiyası Azərbaycan hakimiyyətini üzvlük prosedurlarını süretləndirərək ən qısa müddətdə Ümumdünya Ticaret Təşkilatına daxil olmağa, Avropa Birliyi ilə Dərinləşdirilmiş və Hərtərəfli Azad

Ticaret Sazişi imzalamama, eləcə də assosiasiya sazişi ilə bağlı danışçıları bərpə edərək sürətləndirməyə çağırır. Partiya Azərbaycan hakimiyyətindən və Avropa Birliyinin institutlarından bu istiqamətdə aparılan ikitərəfli müzakirələr və danışçılar barəsində ictima-iyyət müntəzəm olaraq məlumatlar verilmesini və bu prosesə vətəndaş cəmiyyəti institutlarının da cəlb edilməsini zəruri sayır”.

Sənədin sonunda vurğulanır ki, Azərbaycanın dövlət müstəqilliyinin, milli təhlükəsizliyinin təminatı, ərazi bütövlüyünün bərpası, sabit və dayanıqlı inkişafı üçün Avroatlantik məkana integrasiyanın alternativi yoxdur.

□ E.SEYİDAĞA

## Həbsdəki vitse-admiral nazırla prokuror haqda sensasiyalı çıxış hazırlayır

**Vəkil Adəm Məmmədov:** “Nazir Zakir Həsənov tabeliyində olan Şahin Sultanovla bir dəfə də olsun görüşməyi özünə歧視dirmədi”

**M**üdüfənə nazirinin sabiq müvəvətinin, Hərbi Dəniz Qüvvələrinin (HQD) komandanı, vitse-admiral Şahin Sultanov 2 ay əvvəl həbs olunub. Mətbuatdan da məlum olduğu kimi, Bakı Hərbi Məhkəməsi 23 aprel 2014-cü ilde Ş.Sultanovun barəsində 3 ay müddətdə həbs-qətimkən tədbiri seçib. Vitse-admiralın həkimi Adəm Məmmədov deyir ki, müvəkkilinin həbsi qərəzlə və qanunsuzdur: “Şahin Sultanov adı bir insan deyil. 14 il müdafiə nazirinin müvəvəti olub, HQD-yə rəhbərlik edib. Vitse-admiral (general-leytenant) kimi yüksək rütbəyə layiq görünlüb, vətən qarşısındaki xidmətlərinə görə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib”.

Vəkil deyir ki, müvəkkilinin hebsinə herbi prokuror Xanlar Vəliyev qərar verib: “Zakir Həsənov nazir teyin olunandan sonra özünə yenidən komanda formalasdırmaq istədi. Bu səbəbdən ağına-bozuna baxmadan, yeni insanın vətən və dövlət qarşısında uzun müddəti xidmətlərini nəzərə almadan işdən çıxartmağa başladı. Halbuki həmin kadrlardan çox səmərəli şəkilde istifadə etmək olardı. Z.Həsənov isə tamam başqa mövqə seçdi. Ş.Sultanov kimi vətən qarşısında 40 il qüsursuz xidmət etmiş bir insan haqda ali rəhbərliyə yanlış məlumatlar verərək işdən çıxarılmmasına nail oldu. Sual olunur: - Zakir Həsənov nə yatdı ki, nə yuxarı görə?

Yəni Z.Həsənov Ş.Sultanovla nə vaxt birləşdə oturub səhəbət edib və ya vitse-admirallarla bir yerde nə qədər işlədi ki, onun çatışmazlıqlarını görə bil-di. Nöqsanı yalnız birge iş prosesində görmək mümkündür.



Şahin Sultanov

yim şəxsə qarşı ifadə vermişdir. Şahin Sultanovla Elxan Hacıyevin ifadələri arasında ciddi ziddiyətələr var. Yarandığından müstəntiq tərəfindən üzləşdirme istintaq hərəkəti həyata keçirilib. Həmin üzləşdirme istintaq hərəkətinin keçirilməsindən sonra Ş.Sultanovun həbsi X.Vəliyevin xüsusi qərəzi nəticəsində baş verib. Çünkü İndiya qədər aparılan istintaq hərəkətlərinin heç birinde Ş.Sultanovun hər hansı məsələdə cüzi də olsa, günahı təsdiq olunmayıb. İstintaq başdan-ayağa ehtimallar üzərində qurulub. Bunu sübut edəcək elimdə xeyli dəlləllər var və sübut olunur ki, istintaq hərəkətləri aparılları kobud qanun pozuntularına yol verilib. Məsələn, 23 aprel 2014-cü ildə təqəsirləndirilən şəxs Elxan Hacıyev özüne və hüquqlarını müdafiə etdi-

Şahin Sultanov barəsində həbs-qətimkən tədbiri seçilən zaman məhkəməye teqdim olunmuş iş materiallarına dair üzləşdirme protokolu mövcud deyil. 23 aprel 2014-cü il tarixli üzləşdirme istintaq hərəkətinin protokollaşdırılacağı müstəntiq tərəfindən bize bildirilib. Şahin Sultanov barəsində həbs-qətimkən tədbiri seçilən zaman məhkəməye teqdim olunmuş iş materiallarına dair üzləşdirme protokolu mövcud deyil. 23 aprel 2014-cü il tarixli üzləşdirme istintaq hərəkəti barədə protokol imzalanması üçün

bizə həmin istintaq hərəkətindən iki aya yaxın vaxt keçəndən sonra, yeni 6 iyun 2014-cü ildə verildi. Lakin mən anında tərib olunmayan həmin üzləşdirme protokolunu, gecikmədə olsa imzalamama hazır olduğumu rəsmi bildirdim. Baxmayaq ki, sonradan tərib olunmuş üzləşdirme protokolunun sübutları siyahisində çıxarılması üçün vəsatət vermişdim. Vəsatətimdə Cinayet Prosesual Məccəlesinin 235-ci maddəsinin tələblərinə uyğun olaraq üzləşdirme aparılan zaman bütün ifadələr protokollaşdırılmalı və iştirakçılar tərəfindən yerindən imzalanmalıdır. Lakin istintaqçılar cinayet prosessual qanunvericiliyin müddəələrindən göstərilən tələbləri kobud şəkildə po-zaraq bunu Xanlar Vəliyevin göstərişi ilə ediblər. Cinayet prosesinde istintaq və məhkəmə protokolları sübut kimi qəbul olunduğundan, formal aparılib və yerində imzalanmalı olan üzləşdirme protokolu israrlı vəsatətlərim sayəsində mən 44 gün sonra verilib. Görəsən, Xanlar Vəliyevin nə mərağı var?

Vəkil istintaq qrupunun rəhbəri polkovnik-leytenant Mehdi Hüseynzadənin “qara məni basınca, men qaranı basım” prinsipi ilə çalışdığını deyir: “Protokolun gecikdirilməsi ilə bağlı qaldırıldığım vəsatətdən dərhal sonra Vəkillər Kollegiyasına müraciət ediblər ki, onlar protokolu 44 gün yox, 2 gün gecikdiriblər. Guya üzləşdirme protokolunu 2 gün gecikdirmə hüquqları var!”

A.Məmmədov müvəkkilinin Zakir Həsənov və Xanlar Vəliyev barəsində çox sensasiyalı bəyanla çıxış edəcəyini söyləyib və aparılan istintaqdan baş prokurora müraciət edəcəklərini deyib.

□ E.HÜSEYNOV



# Müxalifət bələdiyyə seçkilerinə necə hazırlanır?

Partiyalar planlarını və gördükleri işləri açıqladılar

**B**u il Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Seçki Məcləsinə görə, bələdiyyə seçkiləri səsverme gününe azı 60 gün qalmış olan olunmalıdır. Azərbaycanda son bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də olub. Bu səbəbdən 2014-cü il seçkilərinin oktyabrın ortalarında elan ediləcəyini gözləmək olar.

Artıq ölkədə fəaliyyət göstərən partiyalar seçki hazırlıqlarına başlayıblar. KXCP-nin sədr müavini Xəzər Teyyublu bildir ki, onlar 2014-cü ilin martından bələdiyyə seçkilərində iştirak qərarı veriblər: "Partiya Ali Məclisinin sessiyasında bununla bağlı qərər qəbul olunub və bu istiqamətdə iş aparılır. Azərbaycanın demək olar ki, bütün bölgələrdə zona müşavirələri keçirdik. Zona müşavirələrində bələdiyyə seçkilərində iştirak və hazırlıq vəziyyəti müzakirə olundu. Hazırda KXCP-nin mərkəzi seçki qərargahı təlimatını hazırlayıb və rayon şöbələrinə göndərib. Rayon şöbələrində hazırlıq durum, hazırlıqla bağlı həm yerli, həm qəsəbə, kənd bələdiyyələrinin tərkibini müəyyənləşdirilib. Artıq bu proses keçirilib. Yaxın dövr üçün isteyirik ki, namizədlərimizi müəyyənləşdirək.

**X.Teyyublu deyib ki, digər partiyalarla əməkdaşlıq etmək istisna deyil:** "Seçki ele bir prosesdir ki, siyasi partiya tək-başına, bütünlük bələdiyyələri əhatə edə bilməz. Bir siyasi partyanın namizədi güclü ola bilər, biz həmin güclünü müdafiə edə bilərik. Biz baxacaq ki, hansı partiya seçki prosesine qoşulacaq və biz onu dəyərləndirəcəyik. Əməkdaşlıq hər zaman mümkündür. Çalışacaq ki, yerli bələdiyyələrdə konkret olaraq işləməyi

bacaran, problemləri həll etmək gücündə olan namizədlər ortada olsun. İsteyirik ki, müxalifətin namizədi güclü olsun. Ümid edirəm ki, bu proseslərden de uğurla çıxacaq".

**Ümid Partiyası da hazırlıqlara başlayıb.** Partiyanın təmsilcisi Taleh Əliyevin sözlərinə görə, 2014-cü ilin əvvəlindən proses başlayıb: "Fevralda Ali Məclisin iclasında müvafiq qərar qəbul olunub. Martda bələdiyyə seçkilərinə namizədlərbağlı Ümidin Respublika müşaviri keçirilib. Tədbirdə partiya üzvlərinin öhdəlikləri müəyyənləşdirilib, öhdəliklərin yerinə yetirilməsi, partiyanın seçkide iştirakını təmin etmək məqsədilə mütemadi olaraq rayon şöbələri ilə əlaqə saxlayırıq. Artıq yüzlərə namizəd seçimi üzərində düşünürük. Sənədləşmə prosesi gedir. Avqustun əvvəline yerlərdə bələdiyyə seçkisi ilə bağlı görüşlər keçirilməsi planlaşdırılır. Seçki kampaniyası başlananə qədər namizədlərimizin siyahısını hazırlayıb seçki prosesinə tam hazır vəziyyətdə getməyi düşünürük".

**Müsavat Partiyasının İsa bələdiyyə seçkiləri ilə bağlı ye-**

kun qərarı yoxdur. Başqan müavini Gulağa Aslanlının sözlərinə görə, bu məsələ Məclisde müzakirə olub və rayon təşkilatlarına hansı bələdiyyələrda iştirak edəcəklərini müəyyənləşdirmək, müşahidəçilərin siyahılarını dəqiqləşdirmək məsəlesi həvalə olunub. Böyük ehtimalla Müsavat Partiyası bələdiyyə seçkilərində rayon təşkilatlarının arzusunu nəzəre alaraq bu məsələdə onlara sərbəstlik verəcək və seçkilərda iştiraka hazırlaşmaq üçün tapşırıqları olacaq: "Müsavat Partiyası hələ Məclisde qərar verib ki, seçki qanunvericiliyində dəyişiklik olmayıacaqsə, məhz bu cür saxlanılacaqsə, böyük şəhər bələdiyyələri müəyyənləşməyəksə, bələdiyyələrin statusları artırılmayaqsə, bu cür seçkida Müsavat Partiyası partiya olaraq iştirak etmək haqqında hələ qərar verməyib. Amma rayon təşkilatlarına iştirak etmək üçün şəraiti öyrənmək, komandaları yaratmaq, namizədləri müəyyənləşdirmək məsələsində sərbəstlik verir, hələ ki veziyət bu yerdədir".

**Qeyd edək ki, ADP də seçkilərə qatılmaq niyyətindədir.** Gulağa Aslanlı qurultaya yer ayrılmazı ilə bağlı əvvəlki müraciətlərdən fərqli olaraq, indi göndərəcəkləri məktuba müsbət cavab veriləcəyinə ümid etdiklərini də qeyd edib: "Azərbaycan hakimiyətinin bu məsələ ilə bağlı hansı qərarı verəcəyi haqqında kimsə əvvəlcədən proqnoz vere bilməz. Müsavat Partiyasının hazırlıq növbəlilik esasında Avropa Şurası Nazirlər Komitesinə sedrlik etmək salahiyyəti daşıyan Elmar Məmmədyarovə etdiyi müraciətə baxılıb cavabının verilməsi məndə ümid yaradır ki, iqtidar indiyə qədər etdiyi yanlış yoldan çəkincə bilər".

Onu da qeyd edək ki, indiyə qədər Müsavat Partiyasında başqanlıq namizədliyini rəsmən irəli sürən şəxs yoxdur. Hazırkı başqan İsa Qəmbərin namizədliyini verməcəyi ilə bağlı qəti qərarından sonra belə bir nəticəyə gəlmək olarmı ki, başqanlıq namizəd olmaya da bilər?

**Gulağa Aslanlı yaranan bu məsələyə də aydınlıq gətirib:** "Mən hesab edirəm ki, belə bir hal olmayacağı. Başqanlıq seçkilərində namizəd olacaq. Başqanlıq seçimlərində namizəd olmayacaq təqdirdə, Müsavat Partiyasının nizamnaməsində bununla bağlı müddəanın olmasını xatırlamıram".

□ Cavanşir ABBASLİ

"Media forum" a açıqlama vərən partiya sədri Sədər Cəloğlu deyib ki, qurum bələdiyyə seçkilərinə qatılacaq: "Öz üzvlərimizə bələdiyyə seçkilərində aktiv iştirakı tövsiyə etmişik. Yerlərdə üzvlər xüsusi maraq göstərməsə, biz partiya ki-

mi seçkilərde iştirak edə bilərik. Ona görə çalışırıq ki, yerlərdə üzvlərimiz seçkiyə xüsusi maraq göstərsin".

AХСР sədrinin müavini Gözəl Bayramlı isə bildirib ki, hazırda partiyanın bələdiyyə seçkilərində iştirak etmək barədə qərarı yoxdur: "Lakin Ali

□ Röya RƏFİYEVƏ


Məclisin son sessiyasında bu məsələ müzakirə olunub, qərar vermek rayon şöbələrinin öhdəsinə buraxılıb. Amma yekun qərar Ali Məclisin olacaq. Güman edirəm ki, seçki qanunvericiliyinin dəyişməsə, seçkiqabağı mühit normallaşmasa, seçkilərdə iştirak məqbul deyil. Seçki qanunvericiliyinə həm partiya olaraq, həm də Milli Şura çərçivəsində bir sərədə dəyişiklik təklifləri vermişik. Lakin hakimiyət bu təkliflərin heç birini nəzərə almayıb".

□ Röya RƏFİYEVƏ

## Sərkisyanı yenə aldatdılar

Ermənistanın "Putin ittifaqı"na girməsi təxirə salındı

**E**rmənistanın bu ilin mayında Astanada Rusiya, Qazaxıstan və Belarus tərəfindən təsis olunan Avrasiya İqtisadi İttifaqına qoşulması barədə müqavilə oktyabrda imzalana bilər.



**Serj Sarksyan**

Virtualaz.org saytı xəber verir ki, bu barədə Qazaxıstan xarici işlər naziri Erlan İdrisov bəyman edib.

"Müvafiq sənədlərin imzalanması çox güman ki, oktyabrda Minskde Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrin dövlət başçılarının növbəti görüşündə baş tutacaq" - deyə İdrisov bildirib.

Bundan əvvəl Ermənistanın "Putin ittifaqı", yaxud "yeni SSRİ" kimi tanınan Avrasiya İqtisadi İttifaqına iyulun 2-də qoşulacağı elan edilmişdi. Astanada Serj Sarksyan xahiş etmişdi ki, onun ölkəsinin ittifaqa daxil olacağı tarix dəqiqləşsin və rəsmən elan edilsin.

"Mən xahiş edirəm ki, iyulun 2-nin Ermənistanın Avrasiya İttifaqına üzv olacağı gün kimi rəsmən elan edilməsi baş versin" - deyə Sarksyan bildirmişdi.

Rusiya prezidenti Vladimir Putin də Ermənistanın ittifaq üzvlüyünün tezliklə baş verəcəyinə ümid etdiyini vurgulayıb.

Lakin Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevin məktubu barədə məlumat verərək Ermənistanın indiki sərhədləri daxilində ittifaq üzvlüyünün mümkün olduğunu xatırlatmışdı.

Bu bəyanat Ermənistanda ciddi narazılığa və Sarksyanı qarşı güclü tənqidlərə səbəb oldu. Daha sonra Sarksyan bildirdi ki, Ermənistan Dağlıq Qarabağı öz ərazisi kimi tanımadığ üçün Avrasiya İttifaqına üzvlük də indiki sərhədlər çərçivəsində baş verəcək.

Ermənistanın Avrasiya İttifaqına üzvlüyünün nəzərdə tutulan vaxtda baş tutmamasının və bu işin payiza təxirə salınmasının səbəbləri məlum deyil. Ermənistanın keçmiş xarici işlər naziri Aleksandr Arzumanyan bildirib ki, hakimiyət özü də bunun səbəbini bilmir.

"Təəssüf ki, xarici işlər nazirinin müavini Şavarş Köçəryanın bəyanatlarına əsasən neticə çıxarmaq mümkün deyil. Çünkü onun bəyanatları bir-birinə zidd olur" - deyə A.Arzumanyan İrvanda keçirdiyi mətbuat konfransında bildirib.


A.Arzumanyan əlavə edib ki, əslində o, Köçəryana həsəd aparmır. Çünkü o, Ermənistanın Avrasiya İttifaqına üzvlüyü ilə bağlı hər dəfə vəziyyətdən çıxməq üçün bəhanə uydurmalıdır.

"Bu, ondan xəber verir ki, hakimiyətdə Ermənistanın üzvlüyünün yubanmasının səbəbləri və bu ittifaqın hansı müddət sonra üzv olacağı barədə heç kim kursda deyil. Aydırıcı ki, ittifaqın üç üzvü arasında bu məsələdə ziddiyətlər var və onu həll etmək lazımdır" - deyə keçmiş nazir bildirib.

## Müsavat başqanlığına iddiaçı olmasa...

İndiyə qədər Müsavat Partiyasında başqanlığı namizədliyini rəsmən irəli sürən şəxs yoxdur

**M**üsavat Partiyası Məclisinin iyulun 28-də keçirilən toplantısında 4 ildir ki, gecikən qurultaya bağlı qəti qərar qəbul edildiyi barədə əvvəlki sayalarımızda məlumat vermişdik. Qəbul edilən qərara əsasən, sentyabrın 27-də partyanın VIII qurultayı keçiriləcək. Müsavat funksionerləri də qurultayın keçirilməsində iştirak edirlər. Bununla bağlı iyulun 15-də Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin yığıncağı çağırılıb. Bu ayın 15-də Təşkilat Komitəsinin yığıncağı olacaq. Həmin yığın-



**Gulyagha Aslanli**

**Gulyagha Aslanlı: "Başqanlıq seçimlərində namizəd olmayıcağı təqdirdə, Müsavat Partiyasının nizamnaməsində bununla bağlı müddəanın olmasını xatırlamıram"**

caqda bu məsələlərlə kimin və kimlərin məşğul olması, kimlərin məktub yazması və digər texniki məsələlər orda müzakirə olunub, qərar veriləcək".

digər texniki məsələlər orda müzakirə olunub, qərar veriləcək".

**K**rim Tatar Meclisinin sədri Refat Çubarov Azərbaycanda bir gülənlük səfərə oldu. Bakıya gələcəyindən bir gün önce xəbər tutsaq da, səfər qrafiki çox sıx olduğundan dayərlili qonaqla səhətəmiz yalmır. Vətənə - Krim dönməyinə bir neçə saat qalmış, gecəyarısı baş tutdu. Rusiya işgali altında yaşayan 300 minlik Krim türklerinin ağrı-acisini köksündə daşıyan Rüfat bəyin "Yeni Müsavat" a müsahibəsini təqdim edirik:

- *Refat bəy, Azərbaycana gəlmişinizin səbəbi nə idi? Qısa müddətli safarı zəruri edən məqsəd barədə nə deyə bilərsiniz?*

- Bakıda keçirilən ATƏT Parlament Assambleyasının toplantısına dəvət olğumusudum və orda iştirak etdim. Gündəlikdəki məsələlər sırasında Ukraynada durum da var idi. Müzakirələrdən sonra Ukraynanı dəstəkləyən dövlətlərin təmsilçiləri tərəfindən bir qətnamə də qəbul edildi. Rusyanın Krimi zəbt etməsi bir daha coxluğun iradəsi ilə təsdiqləndi və bu, ilhaq, işgal olaraq açıqlandı. Sənədin lehine səs verənlərin Ukraynanın parçalanmasına qarşı çıxmazı çox önemli idi. Mən ATƏT PA-nın üzvü deyiləm. Amma Ukrayna ombudsmanı xanım Lutkovskayani, Krim Tatar Milli Məclis sədrini də dəvət etmişdir. Mən Krimdakı insan haqlarının durumunu açıqladım, suallar oldu.

- *Rusyanın yaratdığı engellərlə rəğmən Bakıya gəlmişiniz çətin olmadı ki?*

- Mən Bakıya Simferopol-Moskva-Kiyev-Bakı marşrutu ilə gəldim. Allaha şükür ki, gələndə problem yaratmadılar. Amma vəziyyət elədir ki, bundan sonrasıni bilmək olmaz.

- *Krimda hazırlı durum neçədir? Şəxsinizə qarşı təhlükə var mı?*

- Oradakı bütün proses beynəlxalq qanunlara qarşıdır. Nədən danışsaq da onu anlamaq lazımdır ki, gerçək bir problem var. O problem çözülmədikcə digər məsələlərin yaxşı, ya pis həlli o qədər də önem kəsb etməyəcək. Digər problemlər ən önemli problemin - Krimin ilhaqının davamıdır. Krimda de-faktō bütün idarəcilik Rusiya iqtidarına məxsusdur. Rusiya öz qanunlarını ora getirdi, yeni qanunlar qəbul edirlər. Amma de-yure Krim Ukraynanın bir hissəsidir.

- *Krimda hazırda nə qədər əhali yaşayır və burada türk toplumun sayı nə qədərdir?*

- Krim yarımadasının əhalisi

dil tərəfdən assimiliyasiyaya məruz qalıb. Yeni nəsillər ana dillerini ailədə öyrəniblər. Vətəne döndüyümüz zaman məktəblərimizi qurmağa başladıq. Sifirdan olsa da, dilimizi, dinimizi, adətlərimizi qorumaq üçün az işlər görülməyib. 20 il əvvələ baxanda dilimiz indi-indi inkişafdadır. Bu da var ki, Krim tatarları məsələsi Rusiya üçün ikinci-üçüncü dərəcəli məsələdir.

- *Krim parlamentinin durumu haqqında nə deyə bilərsiniz?*

caq rəsmilərlə görüşümüz olmadı. Çünkü planlarında yox idi, lakin gələcəkdə bunları da planlaşdırırıq. Biz nə qədər ağır bir durumda olsaq da, başqalarına da ağırlıq və başqarışı getirmək istəmirik. Azərbaycanda son dəfə 2007-ci ildə olmuşdur. İmkən çərvivəsində gecə Bakını maşının pəncərəsindən seyi edə bildim, çox inkişaf etmiş paytaxt olub. Azərbaycanın potensialı çox böyükdür. Amma bizim istəklərimiz Azərbaycan dövlətinə, digərlərinə rahatsız-

bur olub antiterror əməliyyatlarla davam etdi. Anlaşılan budur ki, yaxın həftələr içinde çox ciddi proseslər ola bilər. Proqnoz vermək çox çətindir, çünkü Rusyanın mövqeyinə bağlı məsələdir. Putin də təhlükəsizlik qurumlarının iştirakı ilə bir toplantı keçirib və yəqin ki, bir şəyələr həzırlayırlar. Rusiya sərhədi keçməsə, sərhəd qapadılsa, mənçə, 2-3 həftəyə Ukraynadakı proseslər bitəcək. Rusyanın yardımını kəsilsə, ordakı terrorçular çox dayana bilməyəcək.

sənələri çox ağır durumla üzləşdirib. Çünkü ora yaramadıdır. Sərhədlər qapalı, ora nə yatırımlar var, nə dünya tanır, turistlərin nə sayı azalıb. Yaz başlayandan orda yüz minlərlə insan turistlərə xidmət edib qazanırdı. İndi o qazancdan məhrumurlar. Bundan başqa, yeni qanunlar Ukrayna qanunlarından çox fərqlidir. Rusiya qanunları insanlara çox az fırsat verir, buna alışmaq çətindir. Rusiya sığınan insanlar düşünmədilər ki, onların uşaqları Krimda

isə 7-8 dəfə artıb, məsələn, dərmanlar. Deyərdim ki, biz indi sovet zamanına qayıtmışq. Allah göstərməsin, dükənlərdə acliq yoxdur. Ancaq qiymətlər artıb və məhsul çeşidi, insanların seçim imkanı məhdudlaşdır.

- *Məhsullar əsasən Rusiyadan gəlir yəqin?*

- Bəli. Amma insanlar bundan da məmənun deyil. Çünkü qiymətlər bahadır və Ukraynada qida məhsulları dəha keyfiyyəti idi. Çünkü Ukrayna yeni standartlara çıxdan keçmişdi.

# "Krimda Rusiya ilə birləşmək dən"

## məmənən olanların sayı xeyli azalıb"

Krim Tatar Məclisinin sədri "Yeni Müsavat" a danışdı

### "Hələlik rus pasportu almağa hazır deyiləm"

- Keçmiş Krim Muxtar Cümhuriyyəti parlamentinin yuxarı şurasında 100 millət vəkili var idi, onların 5-i Krim tatarlarından idi. Sentyabr ayında yeni seçkilər olacaq. Yeni qanunlara görə, orda bizim temsilciliyim əsla mümkün olmayacağı. Çünkü qanunlar bunu qadağan edəcək. Ona görə də Krim Tatarlarının Milli Məclisin qərarı ilə Krim tatarları bu seçkilərdə iştirak etməyəcək.

- *Krim tatarlarının lideri Mustafa Cəmilovun öz vətənənə buraxılmaması yerli əhali arasında necə qarşılıdır?*

- Biz hamımız buna qarşıyıq. Bu, çox böyük ədalətsizlidir. Çünkü bütün ömrünü öz millətini vətəninə qaytarmaq üçün həsr edən, sovet dövründə 15 il zindanlarda, lagerlərdə cəza çəkən insanı, dünyaca avtoritetli liderimizin Krima buraxılmasından insan haqlarına da zidd addımdır. BMT, ATƏT, Avropa Birliyi tərəfindən bu məsələyə münäsibət bildirilib. Amma Rusiya bu məsələdə çox kəskin mövqedədir. Bu da Rusyanın Krim tatarları ilə bağlı siyasetini göstərir.

- *Azərbaycanda bizim bilmədiyimiz hansı görüşləriniz oldu? Rəsmilərdən kimlərlə*



**Refat Çubarov:** "Nə qədər ağır bir durumda olsaq da başqalarına da ağırlıq və başqarışı getirmək istəmirik"

- *Bəs Ukrayna Krimi geri qaytarı biləcəkmi?*

- Mənən, burda məsələ Ukraynaya yox, xalqlara, beynəlxalq siyasetə dəha çox bağlıdır. Çünkü əger indi Krimdakı dəyişikliyi Avropa, ya Amerika qəbul etsə, o zaman ikinci Dünya savaşından sonra qəbul edilən bütün prinsiplər yox olacaq. Ən ənəmə məsələ odur ki, dünya dövlətləri vahid prinsipləri əsas tutacaq, ya yox. Əger prinsiplər əsas tutulsa, o zaman bütün bu ədalətsizliklər dayandırılar və her şey öz yerine gelər.

- *Rusiya Krimi ilhaq edəndən sonra ordakı əhalinin sosial vəziyyətində hansısa dəyişikliklər olubmu?*

- Orda yaşayan her bir insanın - istər rus, ukrayna, Krim tatarı, həkimlərin əmək haqqı da ha çox artıb. Amma onlar da məmənun deyillər, çünki faizlər 3-4 dəfə qalxıb. Bəzi problemlər in-

Bu mənəda Rusiyadan gələnləre alıa bilmirlər.

- *Bizdə olan məlumatı görə, sizə də məcburən Rusiya pasportu vermək istəyirlər...*

- Yox, məcburən deyil. Amma nə edəcəyimi gözləyirlər. Çünkü pasportsuz bəzi sərhədlər qoya, bəzi problemlər ortaya çıxara bilərlər. Mənənə hələlik rus pasportu almağa hazır deyiləm.

- *Geri döñərkən Bakıda tədbirdə iştirakınız və çıraq-niza görə sizə problem yaradı bilərlərmi?*

- Onu Allah bilir. Onların qafalarının içinde nə olmasını bilmirəm. Əlbəttə, mənim çalışmalardan məmənun deyillər. Ancaq inşallah, bu deyə də Krima gedə bilərem.

- *Aila üzvləriniz də ordadır?*

- Menim 3 qızım var. Üçüncü qızım orta məktəbi bitirdi, ali məktəbə qəbul olacaq. Uşaqlarım, anam, qardaşlarım, bütün yaxınlarım Kiyevdə yaşayır. Çünkü Ukrayna parlamentinin üzvü olaraq vaxtın Kiyevdə keçirdi. Ancaq Krimda da olurdum. 2007-ci ildən isə davamlı şəkildə Krimdayam. İndi onlar de-yure Krim parlamentinin üzvü kimi tanıayırlar. Amma mən heç bir topantıya qatılmadım.

- *Rusiya Azərbaycanın da Avrasiya İttifaqında olmasına istəyir. Necə bilərsiniz, Putin bunun qarşılığında Qarabağın Azərbaycan'a qaytarılmasına razılaşarmı?*

- Məsələn, Ukrayna açıq şəkildə de-yure Qarabağı Azərbaycanın sərhədləri daxilində tənəzzül edir. Biz Azərbaycanın parçalandığını qəbul etmirik. O zaman digər dövlətlər de eyni mövqede olsa, bu birliliklərin faydası olar. Amma məni hansıa birliyə dəvət etdiyi halda o birliliyin problemləri qəbul olunursa, o halda belə birliliklərə nə ehtiyac var? Diger tərəfdən, Rusiya Qarabağı qaytarmalı olsa, gerek Qafqazda bütün siyasetini dəyişsin. Rusyanın seçim qarşısında qalsa, bu ölkələrdən hansına üstünlük verəcəyini siz dəha yaxşı bilirsiniz. Moskva ilk gündən Dağlıq Qarabağ problemi ilə bağlı ədalətli mövqə göstərəydi, Qarabağ bu gün Azərbaycanın tərkibində olardı.

□ Elşad PAŞASOV

### "Ukrayna-Rusya məsələsində Azərbaycan dövlətinin rəsmi mövqeyindən məmənunuq"

2 milyon 400 min yaxındır, Sevastopolda ise 350 min əhali yaşayır. Krim türklerinin ümumi sayı 300 min civarındadır.

- *Proseslər türk əhalinin assimiliyasiyasına aparıb çıxara bilərmi?*

- Krim tatarları 45 il sürgündə olublar. Özbəkistanda, Rusyada sürgün həyatı yaşadıqları illerde Krim tatarlarının ne məktəbləri, nə televiziya-radiosular. Bu mənəda Krim tatarları

bir araya geldiniz?

- Mən Bakıda çox az oldum - sadəcə 1 gün. Burdakı vəzifeli şəxslərlə görüşərim olmadı. Dostlarımıla görüşdüm. İsa Qəmərələr görüşdüm, uzun zamanдан bəri çox yaxın dostumdur. Azərbaycan dövlətinin rəsmiləri, parlamentarları, digər partiyalarla əlaqə qurmaq niyyətimiz var. Çünkü məllimiz bir-birine dil, din, tarix baxımdan çox yaxındır, qardaşq. An-

- *Ukraynada savaş gərgin mərhələyə adlayıb. Bu hadisələr, sizcə, haradək davam edə bilər?*

- Ukrayna prezyidenti Poroşenko savaşı dayandırmadıq üçün düşünlüyüş addım atdı, barış elan etdi, gözlədilər. Ancaq təəssüf ki, qarşı tərəf barış qəbul etmədi və silahlardan susmadı, təxribat neticəsində 27 əsər öldürüldü, mülki şəxslər qətlə yetirildi. Poroşenko məc-

deyil, böyük Rusiya ordusunda xidmət keçəcəklər. Ukrayna ordusuna 18 yaşı tamam olan gəncləri götürmüdürlər, orda müqaviləli sisteme keçilmişdi. Həmçinin vətəndaşlıq, xaricə getmək, nəqliyyat məsəlesi indi xeyli çətinleşib. Yarım il əvvəl mən Simferopolda uçağa minib Bakıya gələ bilirdim. İndi isə Simferopol-Moskva-Kiyev-Bakı marşrutu ilə gəldim, yəni məsəflər çox artırıldı. Mənənə həlli qəbul etmədi. Əlaqələrimizi möhkəmləndirsem, dəyişəcəyim.

- *Maaş və pensiyalarda necə, irəliyə doğru dəyişikliklər var mı?*

- Dövlət qulluqçularının məsələ artıb. Prokurorluq, daxili işlər, həkimlərin əmək haqqı da ha çox artıb. Amma onlar da məmənun deyillər, çünki faizlər 3-4 dəfə qalxıb. Bəzi problemlər in-

ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü yay sessiyası dünən öz işini yekunlaşdırıb. Toplantı gözənlidiyi kimi, Bakı Beyannaməsinin qəbulu ilə başa çatıb.

Sənəddə iyunun 28-dən başlayan müzakirələrin yekunu olaraq teşkilatın öz prinsiplərini yenidən səf-nəzər eləməsi və prioritetlərini sadalaması kifayət qədər aydın şəkildə əksini tapıb. Eyni zamanda Rusiyanın toplantından dolayı güdüyü hədəflərə çatmadığı bəlli olur. Yekunlar, Bakı Beyannaməsi Azərbaycan üçün, Qarabağ məsələsinin həlli üçün də onəm daşıyır.

Beyannamədə ATƏT məkanında həlli uzanan etnik-ərazi münaqişələrin yoluna qoyulması istiqamətində tədbirlərin görülməsi və bu münaqişələrin həllində irəliliyişin sülh və danişqlar vəsitsəsə, o sırada BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına və beynəlxalq hüquqa uyğun şəkildə əldə olunmasının ATƏT-in əsas vəzifələrindən biri olduğu bildirilir ("Trend").

Sənəddə həmçinin ATƏT-ə üzv dövlətlərin sərhədlerinin pozulmamasının və Helsinki Yekun Aktında əksini tapan ərazi bütövlüyü prinsiplərinə əməl edilməsinin vacibliyi vurgulanır. Bundan əlavə, münaqişə regionlarında geniş yayılan və hər il çoxlu sayıda insanın, o cümlədən mülki vətəndaşların hələk olmasına getirən silahların qanunsuz ticarətinin qarşısının alınmasına yönelik yeni tədbirlərin görülməsinə çağırış edilir.

Beyannamədə həbələ kiberməhərəb və terrorizm kimi təhdidlərə qarşı mübarizənin və bu cür tehlükələrin qarşısının



Rauf Mirqədirov

## Vəkil təcridxanada jurnalistlə görüşüb "Ayna-Zerkalo"nun əməkdaşının məhkəmə qərarları vəkillərinə verilmir

### Elmar Süleymanov: "Apelyasiya məhkəmələri bizə qərarlarını vermirlər"

"Ayna-Zerkalo" qəzetinin əməkdaşı Rauf Mirqədirov artıq 2 aydan əldədir. Haqqında 3 aylıq həbs-qətimkən tədbiri seçilən jurnalının məhkəməsinin başlamasına sayılı günlər qaldı. Hazırda MTN təcridxanasında saxlanılan Rauf Mirqədirovun həbsi ilə bağlı verdiyi bütün şikayətlər Azərbaycan məhkəmələri tərefindən rədd edilib.

Rauf Mirqədirovun istintaqı, təcridxanadakı durumu, iyulun 3-ü keçiriləcək atasının qırx mərasimine buraxılıb-buraxılmacayağı ilə bağlı vəkil Elmar Süleymanovla səhəbət etdi.

Vəkil iyulun 1-də Rauf Mirqədirovla görüşdüğünü və sağlımlı durumunun yerində olduğunu bildirdi: "İyulun 1-də təcridxanada Rauf bəylə görüşdüm. Son proseslərlə bağlı səhəbət etdi. Səhəbəti normaldır. Həbsdə olan şəxsin sehəbəti necə olmalıdır, elədir. İstintaq ilə bağlı da danışdıq. Heç bir irəliliyiş, hər hansı bir hərəket istintaqında yoxdur. Sanki hər şey dondurulub".

## ATƏT-in toplantısu Bakı Beyannamesi ilə bitdi

Təşkilat öz prinsiplərini yenidən səf-nəzər edib prioritetlərini sadaladı; Rusiya istəyinə nail ola bilmədi...



alinmasının vacibliyi də qeyd edilərək, bu istiqamətdə fealiyyətin kibertəhlükəsizlik sahəsində Avropa İttifaqının strategiyasına uyğunlaşdırılmasının zəruriliyi qeyd olunur. ATƏT regionunda həmçinin insan alverinə qarşı, o cümlədən cinsi istismar məqsədilə uşaqların qarşılıqlı tədbirlərin gücləndirilməsinin və bu cinayətlərin qurbanlarına hərtərəfli köməklik göstərilməsi üçün lazımı addımların atılması vacibliyi vurgulanır.

Bundan əlavə, Beyannamədə terrorizm və radikalizmə mübarizənin vacibliyi qeyd olunmaqla, terrorçuların silahlı münaqişə zonalarından daimi yaşadıqları ölkələrə qayıtması nəticəsində terrorizm və radikalizm təhlükələrinin artmasından narahatlıq ifade olunur və ATƏT-ə üzv ölkələr bu təhlükələrin qarşısının alınmasında təşkilatın rolunun artırılması üçün əlavə tədbirlər görmək imkanlarını nəzərdən keçirməyə çağırılır. Həmçinin informasiya və kommunikasiya texnologiyalarının, o cümlədən internet və sosial şəbəkələrin terror məqsədləri üçün, habelə terrorçuluğa çəkiliş, onun maliyyələşdirilməsi və terrorçuların ələ alınması üçün istifadə olunmasında artan tendensiyalardan narahatlıq bildirilir.

Sənəddə ATƏT-ə üzv ölkələri informasiya və kommunikasiya texnologiyalarının, o cümlədən internet və sosial şəbəkələrin terror məqsədləri üçün istifadə olunmasının qarşısını almanın bütün lazımı tədbirlər

görməyə və bu tədbirlərin milli qanunvericiliyə, beynəlxalq hüquqa və ATƏT çərçivəsində götürülen siyasi öhdəliklərə uyğunluğunu təmin etməyə çağırılır.

Beyannamə həmçinin ATƏT-ə üzv ölkələri terrorizmle mübarizə ilə bağlı milli qanunvericiliklərini BMT Tehlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq terrorizmle mübarizə istiqamətində götürüldükli beynəlxalq öhdəliklərinə, eyni zamanda antiterror konvensiyalarına və beynəlxalq mütəşəkkil cinayətkarlıqla qarşı BMT-nin konvensiyalarına uyğunlaşdırımağa çağırır.

Beyannamədə Ukrayna böhranına da geniş yer ayrıılır. Sənəddə Ukraynanın ərazi bütövülüyü və müstəqilliyinə dəstək ifadə olunur və ATƏT ölkələrindən beynəlxalq platformalarda Ukraynanın ərazi bütövülüyünü dəstekləmək istenilir. Sənəddə ATƏT Öfqanistanla əməkdaşlığının davam etdirilməsi, ATƏT məkanında sosial-iqtisadi hüquqların qorunması və təşviq edilməsi, ərzaq təhlükəsizliyi, imiqrasiya məsələləri, qaçqın və məcburi köçkünlərin vəziyyəti, mədəni mülkiyyətin qorunması, işgəncələrə qarşı mübarizə və s. məsələlərə də toxunulur.

### ◻ Siyaset səbəsi

müraciət edə bilməmələrinin səbəblərindən də danışıdı: "Avropa Məhkəməsinə hələ şikayətlər göndərməmişik. Bunun da səbəbi ondan ibarətdir ki, keçirilən Apelyasiya Məhkəmələri bize qərarlarını vermirlər. Səbəbin onuna izah edirlər ki, işləri çox olduğuna görə qərarları hazırlaya bilməyiblər. Biz rəsmi müraciət edərək qərarları verilməsini tezleadırmayı məhkəmələrdən xahiş etmişik. Qanunla nəzərdə tutulmuş müddət artıq öüb. Təessüf ki, hələ də vaxtin ötməsinə rəğmən qərar bize verilməyib".

Elmar Süleymanov Rauf Mirqədirovun ailəsi ilə görüşüne, telefon danışığına yaradılan problemlərin hələ də qaldığını söylədi: "Rauf Mirqədirovun ailəsi ilə görüşünə, telefon danışığına yaradılan maneşlər hələ də davam edir. Avropa Məhkəməsinə edəcəyimiz müraciətlər dən biri də bundan ibarətdir. Biliyim kimi, Rauf bəylən Türkisiye də pozular hüquqları ilə bağlı vəkil tutulmasına icazə verilmədi. Bununla bağlı da şikayətlərimiz var. Bütün şikayətlərimizi hazırlayıb, tezliklə Avropa Məhkəməsinə göndərəcəyik".

Xatırladıq ki, Rauf Mirqədirov bu il aprelin 20-də həbs edilib. O, Cinayet Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunur. Bu maddə üzrə 10 il-dən 15 ilədək, yaxud ömürlük həbs cəzası nəzərdə tutulur.

### ◻ Cavanşir ABBASLİ

**Bizim şəhərləri niyə  
belə çirkli olur?**



Hüseynbala SƏLİMOV

Bəli, ilin ən fəzilətli çağrı yetişdi. İl növbəti Ramazan ayına qədəm qoydu. Dindar müsləmanlar sutkada təxminən 17 saat özlərini əsas məddi tələbatlarının bir qismində çəkindirməlidirlər. Həqiqətən də çətindir və nəzərə alanda ki, orucluq yayın ən isti vaxtlarına təsadüf edir, bunun nə qədər böyük fədakarlıq tələb etdiyini başa düşmək elə bir çatınlık törətməz.

Amma də böyük fədakarlıq şər əməllərdən, özü də bir ay ərzində yox, bütün il boyu, bütün həyatın boyu çəkinməkdir.

Bəli, Ramazanda savadlı din adamlarının moizələrini diniyəmək bir ayrı aləmdir. Amma onlara diqqət yetirəndə adamın ağlına gələn ilk fikir bu olur ki, hər şey belə asan olsayıdı, daha ne vardi ki?

Həyət qat-qat mürəkkəbdir. Ən azı ona görə ki, müsləmanlar da dinc arxalanaraq 1500 il ərzində ideal dövlət qura biləmədilər. İdeal dövlət, yətopiya təkəcə onların beynini məşğul etmedi, Şərqdə də, Qərbdə də çox insan bu haqda düşündü.

Bəli, bu gün tam qətiyyətə demək olar ki, yalnız və yalnız xristian dünyasına ideal olmasa da, ən azı normal dövlətlər və cəmiyyətlər qurmaq nəsib oldu. Digər sivilizasiyalar isə bunu bacarmadılar.

Niye bacarmadılar? M.F. Axundovun çox maraqlı bir fikri vardi. O, yazırı ki, nəsihətlə və öyüdə her şey həll olunsayıdı dünyının ən ideal dövləti İran olardı, çünki bütün İran ədəbiyyatı öyüddür, nəsihətdir, didaktikadır...

Bu yazını ona görə yazdı ki, məhz Ramazanda öyüd-nəsihət, nəcib keyfiyyətlərə çağırış özünün pik həddinə çatır. Amma elə öyüd-nəsihətin, səxavət və mərhəmətə çağırışın fonunda da bazarlarda qiyəmlər fantastik dərəcədə artır, mərhəmətə çağırışların fonunda məmurlar ölkəni ilin on bir ayında necə tələmişdən elə Ramazan ayında da elə talayırlar.

Bir neçə il bundan əvvəl politoloq S.P. Hantintonun "sivilizasiyaların toqquşması" haqqındaki nəzəriyyəsi çox populyar idi. O qədər populyar idi ki, hətta siyasetçilər belə ona münasib bildirməyi vacib sayırdılar.

Bəli, Hantinton cəmiyyətlər və dövlətlər arasında fərqlərin kökündə sivilizasiyaların özelliklərini görürdü.

Əslinde isə məsələ bir az da qədime gedirdi. Hələ M. Vebər Avropa iqtisadi modelinin kökündə protestant etikasının, dəyərlərinin dayandığını iddia edirdi.

Sonradan digər ölkələrdə, o cümlədən də bəzi Şərq ölkələrində kapitalizm elementlərinin çox uğurla inkişaf etdiyi aydın olanda alman sosioloqu həmin o xalqların da mədəniyyətində belə bir zəmin axtarmağa başladı.

İndi birmənəli söz demək çətindir. Kapitalizmi bir tərəfə qoyaq. Hesab edək ki, mülkiyyət hissə bütün insanlara xasdır. Bəs niye despotik modellərə daha çox Şərq ölkələrində təsdi dildir?

Bəlkə də ona görə ki, burada insanlar iqtisadiyyata, mülkiyyətə və mülkiyyət institutuna verdikləri önəm qədər siyasetə önəm vermir. Orta statistik Şərq adamı, xüsusən də müsləman ilk növbədə fərdiyətçidir, o, "Mənim evim mənim qalamdır!" prinsipi ilə yaşayır. Amma evindən kənar görə bilmir və düşünür ki, evində sahman yaratısa, hər şey yaxşı ola-caq.

Məhz buna görə də Şərq şəhərləri təzadlı dərəcədə çirkli olurlar. Halbuki bu şəhərlərdəki evlərin içinə baxsan səliqə-sahmandan heyreṭə gələrsən. Amma o evlərin çöldündə elə bir bərbəd mənzərə olur ki...

Hər şeyin mədəniyyətdən irəli gəldiyini iddia etməkdən uzağıq. Amma di gel, etiraf etmək zorundayıq ki, mədəniyyət böyük amildir. Məhz mədəniyyət elə bir aşağı tavandır ki, insana bundan aşağı enməye imkan vermir...

Elə xalqlar var ki, onların Firdovsiləri, Sədiləri, Nizamiləri olmayıb, amma onlarda ictimai mədəniyyət elə bir yüksək səviyyədədir ki... Bəli, bu xalqların "şanlı keçmiş" olmayıb, amma onların şanlı bu günü var...

Burada etiraz edərlər ki, Qərb dünyası böyük kataklizmlərdən keçib. Məsələn, Qərb şəhərləri heç də həmişə in-di ki təmiz olmayıb, onlar da kütłəvi vəbadan, taundan sonra bu güne gəlib çatıblar.

Doğrudur. Amma həmin adı çəkilən xəstəliklər Şərqdə olmayıbm? Olub. Sadəcə, eyni hadisələrdən çıxan nəticələr fərqlidir...

Ona görə də Şərqdəki geriliyi haqq qazandırmaq olmur. Məsələ bundadır ki, keçmişlər gələcək arasında həmişə asimetriya olur, gələcək keçmişlər müqayisədə dərəcədə inkişaf, dərəcədə təsdi dildir - Qərb dünyası bunu qəbul edib.

Bizim Şərqdə isə tərsinədir. Orta statistik şərqləri üçün isə yaxşı nə varsa hamısı keçmişdə qalıb, gələcəyə inam yoxdur...



## Gündəlik quldurlar

Zamin HACI  
 zaminhaci@gmail.com

**P**olislerin peşə bayramı münasibeti ilə nazirlikdə iclas olub, orada Ramil Usubov maraqlı rəqəmlər açıqlayıb. Bu rəqəmlərə qısa baxışdan yalnız bir nəticə çıxartmaq mümkünündür: rejimin Azərbaycanda yaratdığı sabitlik mifdən başqa heç nə deyil, ölkəmiz olduqca kriminal, qorxunç ərazidir. Əslində men bunu KİV-lərdə gündəlik rastlaşılmış cinayət hadisələri faktlarından bilirom, sadəcə, indi pis vəziyyətin yüksək rütbəli rejim nümayəndəsinin, generalın dilindən etirafı kimi qymətləndirirəm. Buyurun, birləikdə həmin rəqəmlərə baxaq və kiçik riyazi hesablamalar aparaq.

Məsələn, nazir deyir ki, son 10 ildə polis 3 mine yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirib. 10 ildəki günlərin sayı eəsən 3650 gün. 3 min cinayətkar dəstəni bu günlərə böləndə belə çıxır ki, Azərbaycanda təxminiñ hər gün 1 cinayətkar qrup və dəstə zərərsizləşdirilib! Hansı sivil ölkədə belə ağır durum var? Misal üçün, İlandiyada keçən ilin dekabrında polis bir cinayətkarı yaxalamaq üçün silah tətbiq eləməye məcbur olmuşdu, adam atışmada öldürülmüşdü. O vaxt ölkə şok keçirdi, cümlə bu, İlandiyada son... 210 ildə polisin güləsindən ölen ilk adam olmuşdu. Bütün 2013-cü il ərzində İlandiyada cəmi 1 qətl hadisəsi qeydə alınmışdı. Sözümüz canı odur ki, R. Usubov çoxlu sayıda quldur dəstələrinin yaxalanmasını guya yaxşı hal kimi təqdim edir, ancaq yaxşı cəmiyyətdə, dövlətdə belə olmur. Yaxşı dövlət odur ki, orda kriminal azalsın.

Nazirin açıqladığı başqa bir rəqəm: son 10 ildə axtarışda olan 37 mindən çox təqsirləndirilən şəxs tutulub. Azərbaycan hüquq-mühafizə orqanlarında təqsirsizliyin sübutu və ya bərəət çox nadir rast gəlinən hadisədir, o üzən bu 37 mini ele cinayətkar sayına yazaq, bayaqki hesablamani burda da aparaq. 37 min cinayətkar 3560 gün arasında böldükdə ortaya çıxan nəticə budur: hər güne 10 nəfərdən çox! Polisimiz hər gün axtarışda olan 10 nəfərdən çox şəksi yaxalamışdır!

İndi özünüz bir daha fikirləşin ki, sabitlik, ictimai-siyasi rifah, sosial gözləklər bu sistemin harasındadır. Hər gün 1 quldur dəstəsi və 10 axtarışda olan cinayətkarın tutuluğu ölkənin adını... Yaxşısı budur ki, biz ana yurdumuza bu cür pis adları qıymayaq. Cümlə alınmaz qalalar, sabitlik ocaqları da vərdir. Bunlardan xüsusi qeyd edə bilerik Azərbaycan Yazıçılar Birliyini. 10 ildir Anar müəllim Ramiz Rövşən, Seyran Səxavət və Cəmil Həsənlinin köməyi ilə sinəsini birliyə ambrazura edibdir, quldur dəstələrinə imkan vermir ki, gəlib birliyin binasını zəbt eləsinlər. Hər sahədə belə qoçaq oğlanlarımız olsaydı nə vardı... Cənab nazirin də üzərinə yük düşməzdi.

Yeri gəlmışkən, Fərahim İlqaroğlunu döyən quldur dəstəsi bu statistikaya daxildirmi, bu haqda məlumatımız yoxdur.

Nazirdən başqa da faktlar açıqlayanlar olur. Məsələn, bugündən peşə bayramı münasibeti ilə medal alan Bakı yol polisinin mətbuat katibi deməşdi ki, ilin evvelindən 297 nömrəsiz avtomobil sürme faktı aşkar edilmişdir. Təsəvvür edin bu nə deməkdir. Əgər o maşınlarla adam vurulsə, yaxud başqa cinayət törədilsə necə tapa bilərsən? Adamlar isə sərbəst şəkildə nömrəsiz avtomobilə küçəyə çıxırlar. Bu arxayıncıq nədən yaranıb? Bəlkə "beş-on manata yola verərik, bitər" məntiqindən?

Sosial qeyri-bərabərlik, görünməmiş miqyasda korrupsiya, müftə neft gəlirlərində yaranan harılıq, traybalizm, repressiyalar Azərbaycanda dözməz həyat şəraiti yaradıb. Məşhur aforizmdə deyilən kimi, cəmiyyət iki halda korlanır, cinayətkara cəza verilməyəndə, günahsız isə cəzalandırılınca.

Təəssüf ki, indi bizdə bu iki halın ikisi də var.

## Ərdoğan hökuməti ilə "müxalifət sazışı"

**B**akıda Gülen məktəblərinin bağlanmasından sonra Türkiye hökuməti ilə Azərbaycan iqtidarı arasında gizli anlaşma olması barədə xəbərlər yenidən gündəminən əsas mövzularından birinə çevrilib.

Türkiyədə 31 mart kritik bələdiyyə seçkilərinə bir neçə ay qalmış baş nazir Ərdoğanla Pensilvaniyada yaşayan "Hizmet" hərəkatının lideri Fətullah Gülenin münasibətlərinin gərginləşməsi və 17 dekabr həbslərindən sonra düşməncilik həddine çatmasının Azərbaycana da təsiriz otluşməyəcəyi aydın idi. Seçkidiñ dərhal sonra aprel ayının 4-de Bakıya gələn Ərdoğanın əsas istəyinin məhz Gülen məktəblərinin bağlanması olacaqı gözlənilirdi və bu da nəhayət, baş verdi. Azərbaycan iqtidarıın məktəb bağlamaq kimi qeyri-populyar adımla atmasına heç de könlüksluğunu ilə qərar vermədiyə də qeyd edilməlidir. Məktəblərin bağlanması Azərbaycan hakimiyyəti ilə Ərdoğan hökuməti arasındakı anlaşmanın "xüsusi bəndi" nə düşdürücü üçün rəsmi Bakı belə bir qərar verməli olub. Yeni söhbət konkret olaraq hansısa məktəblərin hansısa gözəgrünməz səbəbdən bağlanmasından getmir. Razılaşmanın şərti olaraq "müxalifətlərə bağlı" adlandıracığımız hissəsi məhz Azərbaycan hökumətinin bu addımı tələb edib. Cümlə Fətullah Gülen Ərdoğan hökumətinin "bir nömrəli" müxalifəti rolundadır və bu məktəblər "Hizmet" hərəkatının deyil, məsələn, CHP-nin olsayıdı belə, anlaşmanın yerine yetirilməsi yənə eyni qərarın verilməsini tələb edirdi.

Azərbaycan hakimiyyəti ilə Ermənistana sərhədi açmaga meylli görünən Ərdoğan hökuməti arasında zaman-zaman problemlər yaşansa da, kritik məqamlarda bir-birilərinin tərəfini tutmağı bacarırlar. İki qardaş ölkə arasında dövlətlərə münasibətlər şəffaf olsa da, iqtidarların bağlı qapı arxasında apardıqları danişiq olur. Məsələn, mənbəmiz iddia edib ki, anlaşmaya görə, Azərbayclar haqda çox az bilgilər var. Amma bu çox məhdud sızan



## AKP və YAP iqtidalarının gizli anlaşmasının şok detalları

Qardaş ölkəyə gedən müxalifət lideri sərhəddən nəzarətə götürülməli, müvafiq orqanlar tərəfindən "qeydə alınmalıdır", ehtiyac olarsa, hətta "müdaxilə edilməlidir"; rəsmi Bakı İranla da eyni anlaşma içərisindədir...

informasiyalar belə, əsas anlaşmanın iki ölkənin məhz müxalifətləri ilə bağlı olduğunu təsdiq edir.

Ərdoğanın Bakıya aprel səfərində əsas xəbərlər bu idi ki, Türkiye kəşfiyyati son iller erzində Azərbaycana, onun iqtidarına aid maraqlı ola biləcək məlumatları arxivindən üzə çıxarıb. Xəbərlərdə iddia edildi ki, Türkiye hökuməti Azərbaycan müxalifətinə dair MİT və ordunun keşfiyyatının bütün məlumatlarını rəsmi Bakıya ötürüb. Bunun qarşılığı isə təbii ki, "siz də mənim buradakı müxalifəti mi sıradan çıxarıñ" olmalıdır.

"Yeni Müsavat"ın məlumatına görə, Türkiye hökuməti ilə rəsmi Bakının "müxalifətə bağlı anlaşma" si əslinde o qədər dərin və çoxşaxlıdır ki, bunun köklərinə gedib çıxməq mümkünsüzdür.

Məsələn, mənbəmiz iddia edib ki, anlaşmaya görə, Azərbayclar haqda çox az bilgilər var. Amma bu çox məhdud sızan

zərətə götürülməli, onun qaldığı hoteldən (evdən) tutmuş görüsərinən məhz müxalifətlərə bağlı olduğunu tərəfindən "qeydə alınmalıdır", ehtiyac olarsa, "hətta müdaxilə edilməlidir". Bu sıradə müxalifətə yaxın media təmsilcilərinin olduğu da deyilir. Müxalifətlə bağlı məlumatlar sırasında onların biznesi, Türkiyədə adları onların dəqiq yeri və ünvanı Bakıya belli edilmelidir. Azərbaycan iqtidarı da Türkiyənin "Ərdoğan müxalifəti" kateqoriyasına aid kimlər varsa, onların ölkəmizdə bütün fəaliyyətini ciddi nəzarət altında saxlamalıdır. Bu, dənə çox Ərdoğan hökumətinə bağlılığı olmayan is adamlarına aidir. Onların sayı Azərbaycanda o qədər də az deyil; lakin Ərdoğan hökuməti onları Bakıdan "izləyə bilir".

Məktəblər mövzusuna ona əlavə edək ki, AKP iqtidarı, qapataşmaya qədər, rəsmi Bakını Ermənistanla sərhədləri

imkan verməyib. Amma o da faktdır ki, müəyyən dövrədə hakimiyyət İranın qıcıqlandığı adamların Bakıda "həfəs almasına" müəyyən şərait yaradırdı. İndi isə bu imkan da yoxdur. Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Cöhrəqanlıın uzun müddətdir ki, Bakıya gələ bilməməsi deklərimizə sübutdur. Mahmudəli bəy bu anlaşmanın əsas amillərindən biridir. Qarşılığında isə İran Azərbaycan ərazisində kəşfiyyat və əks-təbliğat işlərini abartır; Azərbaycan vətəndaşlarını öz ölkəsinə qarşı teşkilatlaşdırır. Təbii ki, İran ölkəmizin ərazisində fealiyyətindən qalmır; lakin heç olmasa formal olaraq, anlaşmaya riayət etməyə çalışır.

Beləliklə, Azərbaycan, Türkiyə və qismən İran hökumətləri anlaşaraq hakimiyyətlərini qorumaqla bərabər, ölkələrində sabitliyə də nəzarəti gücləndirirlər.

□ Xəber xidməti

## "Başqa oyun çıxmayıncı İŞİD bitməyəcək"

**Əsəd Ərbil:** "Amerika iraqlıları bir-birinin əli ilə öldürür"

**I**raqın Ərbil şəhərində yaşayan Türkmen Yazarlar Birliyinin sədri, sabiq millət vəkili Əsəd Ərbil axar.az-in suallarını cavablandırıb, bölgədəki vəziyyətlə bağlı son durumu şərh edib:

Deyib ki, Ərbildə vəziyyət normaldır, şəhərin mühafizəsi yüksək səviyyədə təşkil olunub: "Amma giriş olduqca ciddi şəkilde nəzarətdədir. Hərbi nəzarət gücləndirilmiş iş rejimində çalışır. Nəzarət məntəqələrində əsgərlərin sayı artırılıb. Mosul, Kerkük və Mahmur nəzarət məntəqələrini Kürdüstan hökumətinin peşmərgələri qoruyur".

Onun sözlərinə görə, Mosul və Teləfer bölgələrindən gelən türkmenlərin sayı bilinmir, əksəriyyəti dostlarının, qohumlarının evində yerləşib. Həmçinin



Əsəd Ərbil

kürsüsünü itirməmək üçün silahdan istifadə edir: "Bütün qruplar onun istefasını tələb

edir. Malikini İran və təbii ki, gizli şəkildə Amerika dəstəkləyir. Səbəb də odur ki, İraqda yaşanan bu böhran dərinləşsin, uzun müddət bu vəziyyət davam etsin. İraqdakı problemlərin həlli üçün yeni hökumət formalaşmalıdır".

Türkmen yazar əlavə edib ki, İŞİD-in də arxasında Amerika var: "İŞİD Səddam hakimiyyəti dövründə belə var idi. Ancaq Suriya hökumətini devirmək mümkün olmadı deyə, bu qüvvələri İraqa yönləndirdilər".

Amerika iraqlıları bir-birinin əli ilə öldürür. Başqa bir oyun ortaya çıxmayıncı, bu İŞİD heç vaxt bitməyəcək".

□ E.SALAMOĞLU

"NATO Əməkdaşlıq İstututunun Azərbaycan hökuməti üçün "Yol xəritəsi" hazırladığı barədə NATO Əməkdaşlıq İstututunun rəhbəri Fərrux Məmmədov öz facebook səhifəsində yazıb."

F.Məmmədovun sözlərinə görə, "Yol xəritəsi" ilə bağlı məlumat bugündərə ictimaiyətə təqdim ediləcək. "Bu, Avropanı Birlili ilə assosiativ saziş imzalamaq üçündür. Bugündərə "Yol xəritəsi"nin təfərrütini KİV-lər vasitəsilə Azərbaycan cəmiyyətinə çatdıracaq. "Yol xəritəsi"nin əsas şərtlərindən biri prezidentin aparıcı müxalifet partiya liderləri ilə danişqalar üçün eyni masaya oturmasıdır. Bu, ümumiyyətdə dövlətçilik işidir və hər kəsin fikir və maraqlarının öyrənilməsi vacibdir. NATO Əməkdaşlıq İstututu bu prosesə vasitəsilik edəcək. Artıq demokratiya dönmədir və hər kəs bu prosesə hazır olmalıdır"-F.Məmmədov bildir.

NATO və digər nüfuzlu Qərb institutları ilə əməkdaşlıq edən qurumun dialoq təşəbbüslerinə hansı reaksiyanın veriləcəyi maraqlı məsələdir. Qeyd edək ki, seki ilində adətən dialoq təşəbbüslerinin şahidi olur və bəzən seki qanunvericiliyi ATƏT-in moderatörülü ilə dialoq mövzusuna

# Müxalifətden NATO-nun dialoq təşəbbüsüne inamsız mövqe



**Arif Hacılı:**  
"Hakimiyyətin bu addımı atacağını proqnozlaşdırmaq çətindir"



**Razi Nurullayev:**  
"Dialoqun baş tutması gözlənilmir"

çərçivələr. Qarşıda bələdiyyə seçkilərinin olmasını nəzərə alsaq, bu dəfə də dialoq zərətinin olduğunu demək olar. Eyni zamanda əksəriyyət bu fikirdər ki, cəmiyyətdə, həmçinin iqtidar-müxalifet münasibətlərində mövcud olan aq-

ressianın azalması üçün təmaslara ciddi zərurət var.  
**Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılinin dialoqla bağlı suala cavabı qısa və konkret oldu:** "Azərbaycan hakimiyyətinin davranışlarına

göre yaxın zamanlarda hakimiyyətin müxalifətə dialoqa gedəcəyini proqnozlaşdırmaq çətindir".

**AXCP sədrinin müavini Razi Nurullayev də ümumiyyətə, iqtidar-müxalifət dialoqunun baş tutacığını güman etmir:** "Mən dialoqun perspektivinə inanmırıam. Həmişə dialoqu aparmaq lazımlı gələndə müxalifət daha böyük iddialar səsləndirir. İqtidar isə ümumiyyətə, predmetin olmasına qəbul etmir. Deyir oturaq nə qədər istəyirsinizsə, predmetsiz danişaq. Bu mənada mövqelər uzlaşdırır. Ona görə də dialoqun baş tutması gözlənilmir. İqtidar düşünür ki, "konstruktiv müxalifət"lə əməkdaşlıq edir və onlar parlamentdə təmsil olunur. Ona görə də klassik müxalifət, yeni AXCP və Müsavatla dialoq ehtiyac duyulmur. Bu mənada dialoqla bağlı təşəbbüsler olsa da, perspektiv qaranlıq qalacaq".

□ Cavid TURAN

**Azərbaycan Avroatlantik Şurasının sədri Sülhəddin Əkbərin sözlərinə görə, rəsmi Bakı çalışır ki, ölkəmizdə müxtəlif beynəlxalq siyasi, mədəni, iqtisadi, idman tədbirləri keçirilsin:** "Azərbaycan hakimiyyətinin burda məqsədi ölkənin demokratik dünyada formalasian neqativ imicini müsbətə doğru dəyişmək, ölkəni tanıtmaqdır, Azərbaycanın inkişafı haqqında beynəlxalq birlikdə fikir formalasdırmaqdır".

**Toplantının Azərbaycanda keçirilməsinin Azərbaycana faydalari və zərərlərinə gəlincə, S.Əkbər ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatın Azərbaycanda sessiyasının keçirilməsini bütövlükde müsbət hal kimi qiymətləndiridi:** "Bu sessiyani eyni zamanda Azərbaycan üçün öz problemlərini dünya birliyinə çatdırmaq üçün bir fürsət kimi dəyərləndirirəm. Həmçinin beynəlxalq birliliyin Azərbaycan hakimiyyətinə, müxalifətinə, cəmiyyətine ciddi mesajlar vermesi üçün də bu sessiyani bir imkan kimi qiymətləndirmək lazımdır. Yəni bütün bu baxımlardan sessiyanın keçirilməsinin Azərbaycan üçün faydalı olduğunu düşünürəm. Sessiyanın Bakıda keçirilməsinin hakimiyyətə təsirinə gəlincə, Azərbaycan iqtidarı qaldırılan məsələlərə sərt reaksiya vermək əvəzinə, həmin məsələlərin həlli ilə məşğul olusa, ölkəmiz, cəmiyyət və hakimiyyətin özü üçün daha məqsədəyən olar. Yəni düzgün nticələr çıxarılsara, bu cür tədbirlər bütövlükde Azərbaycan üçün faydalı olar".

Bəyannamədə Ukraynaya görə Rusiyani mühakimə edən fikirlər də əksini tapır. Bir sıra ekspertlər hesab edir ki, bu hadisenin Bakıda baş verəməsi Rusiyani qəzəbləndirə bilər. Bəs bu və başqa risklər olduğu halda rəsmi Bakının ATƏT PA-nın sessiyasına ev sahibliyi etməsi hansı zərurət dən irəli gəlir?

□ Etibar SEYİDAĞA

# Qalmaqallı ATƏT tədbirinə ev sahibliyi hansı zərurətdən doğub?

**Sülhəddin Əkbər:** "Hakimiyyət ölkənin demokratik dünyada formalasian neqativ imicini müsbətə doğru dəyişmək istəyir..."

**ATƏT** yeni president seçilib. Bu vəzifəyə Finlandsiya nümayəndə heyətinin rəhbəri İlkkə Kanerva layiq görüldü. Sessiyada həmçinin Bakı Beyannaməsi qəbul edilib.

ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Bahar Muradova bu sənədin 137, 138 və 139-cu bəndlərinə etiraz edib: "ATƏT-in Azərbaycanda elaqələndirici ofisi fəaliyyət göstərir və bu bizi qan edir. Biz 139-cu bəndin də əleyhinəyik. 137-ci bənddə hərəkəfi, effektli və uzunmüddəli mandat ifadəsi işlənir və bunun altında hansı mənaların dayanması aydın deyil. Bunulla bağlı biz mövqeyimizi ifadə etmişdik. Amma bununla belə, qətnaməyə daxil edilib və biz bunun aydın olmadığı üçün əleyhinə çıxış edirik". Qeyd edək ki, sənədin 138-ci bəndində ATƏT-in daimi nümayəndəliyinin açılması istenilir.

Bakı Beyannaməsinin 139-cu bəndində isə hazırda həbsədə olan seki mütəxəssisi Anar Məmmədli və ölkədəki digər siyasi məhbuslarla bağlı məsələ yer alıb. B.Muradova qeyd edib ki, burada konkret



deyib ki, 10 ilə yaxındır ATƏT PA-nın içinde iştirak edir və bu müddət ərzində qəbul olunmuş qərarların icrasında daimi çətinliklər mövcud olub. O qeyd edib ki, parlamentlər, beynəlxalq təşkilatlar və dövlətlər arasında ciddi dialoqa ehtiyac var.

Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev isə bildirib ki, ATƏT Parlament Assambleyasının qəbul etdiyi qərarların effektiv icra mexanizmini tapa bilməməsi hamımızı narahat edir və bu, uzun müddətdir ki, nəticəsiz müzakirə mövzusudur. A. Quliyev

## Rusiyani qəzəbləndirən "Bakı Beyannaməsi"



**Azər RƏSİDOĞLU**

Bakıda anti - Rusiya sənədi qəbul etməklə Qərb Azərbaycanın öz təsir dairəsində olduğunu nümayiş etdirmiş oldu

**ATƏT**-in Parlament Assambleyasının 23-cü plenar sessiyası anti - Rusiya elementləri ilə bol oldu. Sessiyada Moskvadan imperiya iddiyalarına ciddi zərbələr endirən Bakı Beyannaməsi qəbul edildi.

Görünən odur ki, Bakı üçün artıq ciddi sınaqlar başlamışdır. Bir tərəfdən demokratiya və insan hüquqları sahəsində həkimiyətin buraxıldığı kobud səhvələr Bakını künccə saxmaqdadır. Digər tərəfdən isə ABŞ və Rusiya arasında davam edən geosiyasi savaşda rəsmi Bakının seçim edə bilməməsi ciddi problemlər yaradır.

Azərbaycan Krimin işğalı məsələsində Kiyevin yanında olduğunu kövrək olsa da nümayiş etdirdi. Lakin bu məsələdə geosiyasi seçimdən dərəcədən çox Krimdəki separatizmə Dağlıq Qarabağ problemiñ haradasa bənzərliyi, ərazi bütövlüyü müdafası və digər məsələlər durdurdu. Rusiyanın alovlandırdığı etnik separatılıqlıdan əziziyət çəkən Azərbaycan Qəribi müdafiə etmək məcburiyyətində qaldı. Bir sözə, rəsmi Bakı istəməsə belə, ABŞ və Rusiya qarışdırmasında tərəflərdən birini müdafiə etməlidir.

Demokratiya müstəvisində ciddi problemlər yaşayan Azərbaycanın Qəribin dəstəyi olmadan ərazi bütövlüğünü bərpa etmək şanslarının kiçik olduğu görünür. İstər demokratik inkişaf və iqtisadi dərçələş baxımından, istərsə də ərazi bütövlüğünün və suvereniliyin bərpası baxımından Qəribə əməkdaşlıq son dərəcə vəcibdir.

Azərbaycan hakimiyyəti Qərbə integrasiyada maraqlı görünsə də, bunu edə bilmir. Bunun ən başlıca səbəbi Rusiyanın qəzəbinə gələ bilmək ehtimalıdır. Lakin artıq Azərbaycanın və Qəribin maraqları bir sıra məsələlərdə, məsələn, Ukraynanın ərazi bütövlüğünün tanınmasında üst-üstü düşür.

Odur ki, ABŞ - Rusiya qarışdırmasında birincini seçməmək, səsvermələr zamanı bitərəf qalmaq artıq alınır. Balans siyasetinin davamı həkimiyət üçün olduqca böyük təhlükələr doğura bilər.

ATƏT Parlament Assambleyasının Bakı Beyannaməsində Rusiyani mühakimə edən bəndlərin öz əksini tapması da düşünlümüş sənəniyə bənzəyir. Bakıda anti - Rusiya sənədi qəbul etməklə Qərb Azərbaycanın öz təsir dairəsində olduğunu nümayiş etdirmiş oldu.

Kənar baxışla görünən budur ki, ATƏT-in adıçəkilən toplantısının Bakıda keçirilməsini iqtidar özü arzulayırdı. Rəsmi ATƏT Parlament Assambleyasına yazılı müraciət etməklə ya-naşı, lobbiçiləri vəsitsilə bu arzusunu gerçəkləşdirməyə çalışırı. Azərbaycan hakimiyyəti anlayırkı ki, belə bir toplantıın əsas qayəsini Rusiya əleyhine qəbul olunacaq qərarlar təşkil edəcək. Deməli, Azərbaycanda anti - Rusiya toplantısının keçirilməsi elə rəsmi Bakının özünə lazımlı olmuşdur. Görünən budur ki, ya Bakı manevr etməkə davam edir və bu mərhələdə Rusiya ilə münasibətləri korlamaq fikrindədir, ya da yaxın zamanlarda Moskva doğru reverans etməyə hazırlaşır və Bakı bayannaməsi sadəcə olaraq addadıcı manevr imiş.

Onu da istisna etmək olmaz ki, Azərbaycan hakimiyyəti Rusiyanın könlünü almaq üçün şimal qonşumuzu doğru önemli addımlar atı bilər. Lakin Rusiya onun könlünü oxşayacaq bəyannamələr kifayətlənmək fikrindədir, ya da yaxın zamanlarda Moskva doğru reverans etməyə hazırlaşır və Bakı bayannaməsi sadəcə olaraq addadıcı manevr imiş.

Kremli Azərbaycanı birmənəli şəkildə öz yanında görmək arzusundadır. Bu baxımdan, Bakıda anti - Rusiya çağırışlarının səslenməsi Kremlin qıcıqlandırmaya bilməz. Ehtimal etmək olar ki, Moskva Bakı bayannaməsinin acığını daha ağır formada çıxmaga çalışacaq.

Rusiya heç bir formada MDB məkanında balanslı siyaseti bağışlamır. Kremle forpostlar lazımdır. Heç Azərbaycanın özüne də bundan sonra balans siyaseti aparmaq sərf olmır. Bütün yollar Qəribə əməkdaşlığı aparır. Lakin Qəribə əməkdaşlıq üçün bir sıra demokratik İslahatların həyata keçirilməsi vacibdir. Siyasi məhbus problemiñ təmin olunması, demokratik seçkilər iqtidara müsbət gələcək və etmir. Birmənəli şəkildə Rusiyaya meyllənmək isə qorxuludur. Kremlin tələbləri olduqca böyükdir və "şimal qonşusu" ilə həddən ziyyadə yaxınlıq müstəqilliyyin itirilməsi ilə sonuclana bilər.

Bakı Qəribə əməkdaşlıq yolunu seçməyə məhkumdur. Bu, əlkənin gələcəyi və siyasi elitanın təhlükəsizliyi baxımından ən düzgün seçim olardı.

Hazırkı mərhələdə bir suala cavab vermək lazımdır: Qərb və Rusiya Azərbaycandan nə isteyir? Rusiya Azərbaycanda öz hərbi-siyasi mövqeyini gücləndirmək niyyətini güdür. Maraqlıdır ki, Rusiyanın və Amerikanın mənafətləri oxşardır - Cənubi Qafqazda, konkret olaraq, Azərbaycanda öz hərbi qüvvələrinin kiçik bir kontingentini yerləşdirməyi her iki ölkə arzulayır.

Bakının kimi seçcəyini indidən söylemək çətindir...

Rusiya Qərbdən, Amerikadan diplomatik cəbhədə növbəti ağır zərbəni Bakıda aldı. Azərbaycana, Dağlıq Qarabağ məsələsinə bu meğlubiyətin yaxın-uzaq təsiri mütləq olacaq. ATƏT PA-nın Ukrayna qətnaməsinin ölkəmiz üçün birinci önəmi budur.

Bu qətnamə ilə ATƏT özündən 10 prinsipi arasında erazi bütövlüyünə xüsusi önem verdiyini ortaya qoyma. Belə bir sənədin mehz Bakıda - ərazisinin 20 faizi işğal altında olan dövlətin paytaxtında qəbul edilməsi bizdən ötrü ikiqat əhəmiyyətdir - rəsmi Bakının qətnaməni dəstekləyib-dəstəkləməməsindən asılı olmayıraq.

Əlbəttə ki, hakimiyət BMT Baş Məclisindəki kimi Ukraynanı müdafiə eləsəydi, sənədin əhəmiyyəti daha da artar, Azərbaycan üçün o, üçqat deyərdə olardı.

Keçək başqa dərslerə.

Qətnamə indiyədək Qarabağa dair BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı səviyyəsində qəbul edilən sənədlərin dəyərini şübhəsiz ki, artırılmış oldu. Sənəd Rusiyaya qarşı konkret sanksiyaları nəzərdə tutmasa da, onun dünyadakı nüfuzuna zərəbə oldu. Eyni zamanda Rusyanın Qarabağ məsələsində nə qədər yararsız ve təhlükeli bir "vasitəçi" olması qənaətinə öz möhüründə basıldı.

Demək, biz ərazi bütövlüyü, Qarabağ məsələsində etibarlı güc mərkəzinə sığınmaq barədə, nəhayət, qəti qərar verməliyik. Bu, Türkiyənin də yer aldığı Qərb təhlükəsizlik sistemimdir, Ukrayna dair qətnamə layihəsinin müəllifi ABŞdır.

Yeri gəlmışkən, Amerikanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, konqresmen Bencamin Kardinin Bakı toplanlığında separatçılıq və Krim mövzusunda etdiyi sərt çıxışı,



# Bakı mesajları və Rusyanın blefi

Amerika Kremlə diplomatik cəbhədə növbəti ağır zərbəni Bakıda vurdu; ATƏT PA-nın Ukrayna qətnaməsinin Dağlıq Qarabağ məsələsinə təsiri olacaq; Rusiya təmsilçisi ATƏT ölkələrini niyə nüvə silahı ilə hədələdi?..

Azərbaycanın da xeyrinə səsləndirdiyi möhtəşəm fikirlər haqqında, sənədi cidd-cəhdə sabotaş etməye çalışan Rusiya təmsilçilərinin aqressiv, dolayısıyla ölkəmədən hədəf alan qorxulu bəyanatları hara?

"Dondurulmuş münaqişələrin sayı ne qədər artacaq ki, dünya ayılsın? Azərbaycan, Gürcüstan, Moldova, indi də Ukrayna... Dağlıq Qarabağ münaqişəsi 22 ildir inildiyir, sağaldan yoxdur. Biz Minsk Qrupuna böyük ümidi

bəsləyirdik, amma özünü doğrultmadı. Bəs ədaləti kim bərpə edəcək? Axidilan insan qanlarına, itirilən torpaqlara göz yumacaq! Gözümüzün qabağında ölkələr ərazisini itirir, dövlətlər əriyib gedir. Nəyi gözləyirik?"

Kardinin bu sözləri çox qiymətlidir. Diqqət edin, ABŞ nümayəndəsi Krimin işğalı ilə Qarabağın işğalını eyni qəbildən sayıır. Təbii ki, o, öz adından yox, dünyanın supergüçü olan Birleşmiş Şəhərlərin adından danışır. ABŞ isə Minsk

tihad edib: "Gözel şəhəriniz, məhrəban xalqınız var, amma bunların heç bir vəchələ bu faktı dəyişməməlidir ki, ATƏT sessiyası insan haqları ilə bağlı çox ciddi narahatlıq olan ölkəde keçirilir. Vəziyyət dəyişmir. Mətbuat azadlığı, QHT-lərin azadlığı ilə bağlı problem var. 130 siyasi məhbus hazırda hebsxanadadır. 10 jurnalist və 6 bloqçu da hebsxanadadır. Ona görə ki, sadəcə, düşündüklərini yazırlar. Bazar ertəsi nümayəndə heyətimiz Azərbaycan hökumətinin müxalif liderinə tezyiq etdiyini gördü. Danimarka nümayəndələri olaraq AXCP sədri Əli Kərimlini sessiyanın keçirildiyi hotele dəvet etdi. Amma onu hotele buraxmadılar. Biz onunla səhəbət etmək istədik. Amma buna imkan verilmedi. Azərbaycan parlamentinin protokolu bize söylədi ki, o şəxsin hotele daxil olması çox təhlükəli olar. O, müxalif partiyasının lideridir, heç bir şəyə günahlandırılmır. Biz sadəcə dialoq aparmaq isteyirdik. Bunun özü də Azərbaycanda böyük problemlərin olduğunu bir daha göstərir. Mən xahiş edirəm ki, ev sahibləri olan ölkələr belə tədbirlərdə QHT, müxalif nümayəndələri ilə deputatların görüşlərinə icazə versinlər. Əgər bu imkan verilməyəksə, onda belə ölkələrdə tədbirlər keçirilməsin".

Azərbaycan nümayəndə heyətinin üzvü Bahar Muradova isə danimarkalı deputatın söylədiklərinə cavab verib. O iddia edib ki, baş verənə görə məsuliyyəti ATƏT daşıyır: "Bu, Azərbaycanın problemi deyil. ATƏT PA-nın tətbiq etdiyi prosedur qaydaları ilə bağlıdır. Tədbir başlamazdan əvvəl gərək qeydiyyat üçün müraciət olunmayıdı. Bir nəfərin hotele buraxılmamasına görə tədbirlərin Azərbay-

Qrupunun açar-həmsədr dövləti, Rusiyadan qat-qat böyük söz sahibi olduğundan bu mövqənin bizim üçün misilsiz əhəmiyyəti var.

Həm güclü, həm haqli. Bize daha nə lazımdı ki. Əfsus ki, Azərbaycan iqtidarinin Gürcüstəndən, Moldovadan, Ukraynadan fərgili olaraq Amerika ilə yaxınlaşma problemi var. Qərblə bizim rejimi dəyərlər yox, sərf hakimiyətdən qaynaqlanan özəl maraqlar birleşdirir...

Qətnamə şübhəsiz, iki həmsədr ölkə - Rusiya ilə ABŞ arasında dərin ziddiyyətləri də üzə çıxardı və yəqin ki, onun təsiri Qarabağ problemində özünü göstərəcək. Bakı sammiti habelə Rusiyanın gücünün deyil, gücsüzlüyü nümayishi oldu; Kremlin hərbi-siyasi orbitində olduğu az sayda ölkənin, dost-müttefiqin qaldığını əyani göstərdi. Görünür, bu reallığı bildikləri üçün Rusiya təmsilcilərinin çıxışları məntiqdən və gerçəkdən xeyli uzaq, olduqca aqressiv xarakter daşıyırı.

Onlardan biri qətnamənin qəbulunu engəlleməkdən ötrü hətta ATƏT ölkələrini nüvə silahı ilə hədələdi. Sitat: "Belə bir sənəd Rusiyani yerde qalan ölkələrə qarşı qoyur. Rusyanın isə özü müdafiə haqqı var. Prezident Putinin imzaladığı Müdafiə Doktrinasında bundan ötrü nüvə silahından istifadə haqqı da yer alıb". Təbii ki, blefdır. SSRİ iqtisadi gücünə görə Rusyadan 5, hərbi gücünə görə isə 3 dədə güclü olub. Amma bu, onu cöküşdən xilas edə bilməyib...

\*\*\*

Bütün hallarda Bakı zirvəsinin nəticələrini Qarabağ ixtiyarının beynəlxalq normaların çərçivəsində həlli perspektivi üçün qiymətlidir. Diqqət edin, ABŞ nümayəndəsi Krimin işğalı ilə Qarabağın işğalını eyni qəbildən sayıır. Təbii ki, o, öz adından yox, dünyanın supergüçü olan Birleşmiş Şəhərlərin adından danışır. ABŞ isə Minsk

□ Zahid SƏFƏROĞLU

## "Əli Kərimlinin adı bize verilən siyahıda olmayıb"

ATƏT-in tədbiri keçirilən hotelin yetkilisi qəzetimizə danışdı; əməkdaşımız AXCP sədrinin "Fairmont" hotelə nəyə görə buraxılmamasını araşdırırdı



Danimarkalı deputat: "Bunun özü də Azərbaycanda böyük problemlərin olduğunu bir daha göstərir".

"Bəzə verilən siyahı üzrə qonaqları qəbul edirik. Hər birinin de tədbirdə iştirakı üçün kartı var. Konkret olaraq AXCP sədri Əli Kərimlinin adı bizado olan siyahıda olmayıb. Ona görə onu iştirakına icazə verilməyib". Bu barədə "Yeni Müsəvət"ə Bakıdakı "Fairmot" hotelin qeydiyyat şöbəsindən molumat verilib. Hotel emakdaşlarının sözlərinə görə, tədbirə gələnlərin yoxlanışı və s. kimi məsələlərlə ayrılmış xüsusi mühafizə məşğul olur: "Tədbirə görə evvelcən müəyyən prosedurlar müəyyən olunub. Bura gələn hər bir qonaq bu prosedurlara əməl etməlidir. Qeydiyyatdan keçən, iştirakına icazə verilən və xüsusi buraxılış vəsiqəsi olan hər bir şəxs rəhat tədbirdə iştirak edə bilər. Kimin ürəyi isteyirse golib tədbirə qatıla bilməz. Çünkü təhlükəsizlik və s. kimi məsələlərlə bağlı hotel rəhbərliyi məsuliyyət daşıyır. "Fairmot" hotelinin rəhbərliyi bu məsələdə kiməsə qarşı hər hansı bir qərəzli mövqe nümayiş etdirməyib və etdirməyəcək də".

İyulun 2-də sözügedən hotelde ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü sessiyasının son günü idi. Bu səbəbdən təhlükəsizlik tədbirləri ki-

qat artırılmışdı. Hoteldəki tədbirdə iştirakımıza isə icazə verilmədi. Səbəb kimi media işçiləri ilə bağlı evvelcədən müəyyən olunmuş prosedurlar və ən əsası, akkrediti-

Vitse-spiker Bahar Muradova: "Həmin şəxs vaxtında qeydə alınmış olsayıd..."

vəsiqəsinin olmasına vacibliyi göstərildi.

Qeyd edək ki, Danimarkadan

ATƏT PA-nın dünənki iclasındaki çıxışında bu məsələyə toxunub və Azərbaycan hakimiyətini insan haqlarını pozduğuna görə it-

canda keçirilməməsinə çağırışlar səslənir. Bəzi hemkarlarına deyirəm ki, bele çıxışlar edəndə bir qədər ehtiyatlı olsunlar. Gözəl bir tədbirin sonunda belə çıxışlar yerinə düşmür. Həmin şəxs vaxtında qeydə alınmış olsayıdı, bu gün bu sessiyada iştirak edə bilərdi. Göründünüz kimi, burada coxlu sayıda metbuat təmsilciləri, vətəndaş cəmiyyətinin nümayəndələri və müxalif mövqeləri ilə seçilmiş şəxslər iştirak edirlər. Onlar prosedur qaydalarına əməl etdiklərinə görə bura buraxılıblar və Azərbaycan hökuməti onlar üçün her cür şərait yaratıb".

AXCP-nin metbuat xidmətindən issa bildirilib ki, B.Muradovanın baş verənlərə görə ATƏT-i ittihad etməsi əsaslıdır və onun söylədikləri sadəcə olaraq yalandır. Metbuat xidmətindən vurğulanır ki, AXCP sədrini "Fairmont" hotelinin önündə ATƏT PA-nın deputati Karsten Lauritzen şəxsen qarşılıyb: "Daha sonra onlar otelə keçməyə çalışıblar. Amma buna imkan verilməyib. Problem yaranandan sonra Danimarkanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun rəhbərliyinə daxil olan Peter Juel Jensen məsələyə müdaxilə edib. O, bir neçə dəfə otelin mühafizə xidmətinə bildirib ki, onların hərəkəti yolverilməzdir və ATƏT-in prinsipləri ziddir. Baş verənlərə ATƏT PA-nın katibliyinə daxil olan şəxs de müdaxilə edib, amma yene müsbət nəticə olmayıb. Hotelin mühafizə xidməti göstərişin yuxarıdan geldiyinə işarə edərək, ATƏT PA təmsilcilerinin istəyini icra edə bilməyəcəklərini söyləyib".

□ Farahim İLQAROĞLU  
Fotoşalar müəllifindir

**M**oskva Şəhər Məhkəməsində 25 yaşlı Yegor Şerbakov qətlə yetirməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Orxan Zeynalovun cinayəti işi üzrə məhkəmə baxışı keçirilir. Son proseslərdən birində O.Zeynalov bildirib ki, hadisə baş verən gecə Qərbi Biryulevo rayonunda olmayıb. Yaşadığı Kolomna şəhərində olub. Əgər O.Zeynalovun dedikləri təsdiqini tapsa, məhkəmə hansı qərarı qəbul etməlidir?

"Hüquqi Dövlət" Araşdırma Mərkəzinin rəhbəri Müzəffər Baxış "Yeni Müsavat" a deyib ki, O.Zeynalovun ifadəsi təsdiqini taparsa, ona bəraət verilməlidir: "Rusiya kimi bir dövlətdə Orxan Zeynalova bəraət veriləcəyinə inanıram. Çünkü Rusiya hüquq-mühafizə orqanları Azərbaycan hüquq-mühafizə orqanlarından daha çox qanunsuzluqlara yol verir. Yəni orada kiminse günahsız olduğunu sübut etmək üçün şərait demək olar ki, yoxdur. Qanuna görə bələdir ki, əgər şəxs ifadə verib deyirse ki, cinayət baş verən ərazidə yox, başqa bir yerde olub, ifadə yoxlanılır. Müyəyən olunur ki, təqsirləndirilən şəxsin dediyi düz və ya yalanıdır. Əgər düzdürse, həmin şəxs cinayət baş vermiş ərazidə olmayıbsa, cinayət heç bir aidiyyəti yoxdursa, ona bəraət verilməlidir. Yəni Orxan Zeynalovun dedikləri yoxlanısa və təsdiqini tapsa, məhkəmə ona bəraət verib zaldan azad etməlidir".

M.Baxış O.Zeynalovun bələ bir ifadəni ibtidai istintaqa verdiyi də istisna etmir: "Qeyd etdim ki, Rusiya dövləti çox murdar bir üsüllərlə idarə olunur. Bu baxımdan mümkündür ki, Orxan Zeynalov ibtidai istintaqdə ifadə verib ve cinayət baş verən vaxt orada olmadığını deyib. Amma ona sadəcə qulaq asmayıblar, rədd ediblər. Bizdə olduğu kimi, orada da deyiblər ki, Orxan Zeynalov bunu özünü müdafiə üçün deyir. Çünkü Rusiya kimi qanunların şah olmadığı dövlətlərdə təqsirləndirilən şəxslərə sadəcə hüquqsuz biri kimi yanaşırlar. Nəyin bahasına olursa-olsun ittihamın təqsirləndirilən şəxsin



Orxan Zeynalov

## "Zeynalovun dedikləri təsdiqini tapsa, ona bəraət verilməlidir"

Tanınmış hüquqşunas azərbaycanlı məhbusun ifadəsinin yoxlanılmalı olduğunu bildirir

boyuna biçilməsinə çalışılar və buna nail olurlar".  
Orxan Zeynalov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2 (xuliquanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur. İttiham aktında qeyd olunub ki, oktyabrın 10-da Orxan Zeynalov içkili vəziyyətdə ictimai asayı pozub, küçədə olan Kseniya Popovaya söz atıb, bu zaman onun yanında olan Yegor Şerbakov qadını müdafiə edib. Bundan sonra Orxan Zeynalova Yegor Şerbakov arasında mübahisə yaranıb. Bu zaman

rət mərkəzi və "Pokrov" meyvə-tərəvəz bazasına hücum edərək ticarət mərkəzində və bazaarda çalışan Qafqaz və Orta Asyadan olan mülqrantları döyübler.

Y.Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 15-də Moskva ətrafindakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətlə özünü müdafiə məqsədilə törətdiyini söyləyib.

□ E.MƏMMƏDƏLİYEV

cağıq", - deyə N.Ismayılov əlavə edib.

Qeyd edək ki, bu barədə musavat.com hələ əvvəller məlumat yarmışdı. Sürücülərin dediyinə görə, Bakının əsas marşrut avtobuslarının daxil olduğu şirkətin haqsızlığı artıq son həddə catib. "Ayda 150-200 manat maaş alırıq, onu da bizə çox görürüz. 40, 44, 100 və digər çoxsaylı marşrutların sürücüləri əməlli-başlı istismar olunur. Bizi qul əvəzinə işlədirlər, pulumuzu vermirlər" - deyə, sürücüler bildirib. 40 sayılı marşrutun sürücüsü deyib ki, hər gün 104 manat plan verir: "Üstəlik, 20 manat əlavə haqq ödəyirəm. Bunun da üzərində 70 manatlıq yanacağı, yemək-icmək, siqaret pulu gələndə 200 manatdan artıq eləyir. Biz də 20 qəpiyə işləyən adamlıq, nə gecəmiz, nə gündüzümüz var. Buna görədik ki, avtobus qəzalarının sayı çoxalıb. Sürücülər ölüm-dirim yarısına çıxırlar ki, axşam balasının boğazından kəsib planı ödəməsin. Bu yandan da verdikləri cüzi əmək haqqını da kəsiblər".

İyulun 2-də aldığımız məlumatə görə, şirkət rəhbərliyi sürücülərin kütləvi etirazını nəzəre alaraq 40 sayılı marşrutun sürücülərinin ayıldan bəri verilməyən əmək haqqını öðəyib. Bunun ardınca 1 sayılı marşrutun sürücülərinə də problemin aradan qaldırılacağı barədə ved verilib. 1 sayılı marşrutun sürücüsü "artıq tələblərimizin həllinə söz veriblər. Gözləyirik, vədə əməl olunmasa, işi dayandıracaq" deyib.

□ Vüqar MURAD

40 sayılı avtobus sürücülərinin maaşı ödənildi,

1 sayılı marşrutun sürücülərinə vəd verildi



da bize güzəşt olunsun", - deyə Aftandil Əliyev bildirib.

Sürücülər güzəşt olunmadı-

ğı təqđirdə Prezident Administrasiyasına şikayət edəcəkləri də əlavə ediblər. Məsələ ilə əlaqədar "Transqeyt" MMC-nin direktoru Nurəddin İsmayılov ANS-a şikayətlərinə əsassız olduğunu bildirib. Onun sözlərinə görə, hazırda plan aşağı salınır. Onlardan gündəlik 132 manat yox, 120 manat alınır. "Bilirsiniz ki, bu, Bakıda ən yaxşı sənəsin

avtobusudur. Sürücülərin şikayəti haqsızdır", - deyə N.Ismayılov bildirib.

Şirkət rəsmisinin sözlərinə görə, onlara təzyiq olunmur. "Hər bir sürücünün yol vərəqəsində qeyd olunub. Gündəlik 120 manat, yanacağa ise 65 manat xərclənir. Cəmi 23 avtobus var. Avtobusların qrafiki 5 dəqiqə arasında dəyişir. Demokratik ölkəde yaşayırıq. Heç insanları incitmək olar? Bu ayın 10-da planı bir az da aşağı sala-

Orxan Zeynalov üstündə gəzdiyi bıçaqla Yegor Şerbakov iki zərbə endirib. Yegor Şerbakov hadisə yerində dünyasını dəyişib, Orxan Zeynalov isə hadisə yerindən qaçıb. Bundan sonra Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda otən il oktyabrın 10-da 25 yaşlı Yegor Şerbakovun qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sahələrin etirazına səbəb olub. Qatılım tapılmasını tələb edən yüzlər rus milətçisi və "skin-head"lər Qərbi Biryulevo rayonunda yerləşən "Biryuza" tica-



## Baş Prokurorluq Əliabbas Rüstəmovla bağlı şərh vermir

**Müzəffər Baxış:** "Əliabbas Rüstəmov vəzifəli şəxs deyil və rüşvət alma subyekti də ola bilməz"

**Baş** Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılan vəkil Əliabbas Rüstəmovu qarşı irəli sürülen ittihamlara barədə müstəqil mütəxəssislerin maraqlı rəyləri var. "Hüquqi Dövlət" Araşdırma Mərkəzinin rəhbəri Müzəffər Baxış "Yeni Müsavat" a deyib ki, Ə.Rüstəmov rüşvət almanın subyekti deyil: "Əliabbas Rüstəmov vəzifəli şəxs deyil və rüşvət alma subyekti də ola bilməz. İttihadın yazrıları ki, Ə.Rüstəmov pulu alıb aparıb Vergilər Nazirliyində müşərisinin işini araşdırın vəzifəli şəxsə verəcəkdi. Ola bilsin ki, ittihamı da belə veriblər ki, o, pulu rüşvət vermək niyyəti ilə alıb. Bunu əsbat etmək üçün istintaq kifayət qədər sübut bazası olmalıdır".

Vəkil rüşvət alma subyekti haqda da danışır: "Cinayet Məccələsində vəzifəli şəxs anlayışı var və rüşvət almanın subyekti yalnız vəzifəli şəxs ola bilər. Əliabbas Rüstəmov isə vəzifəli şəxs deyil. Ali Məhkəmə də bu məsələ ilə bağlı çox geniş izahat verib. Xüsusile prokurorluq orqanları bunu nəzərə almadan vəzifəsi olmayan şəxsləri rüşvət alma ittihamı ilə qanunsuz olaraq həbs edir. Belə hallar həddən artıq çoxdur. Sadəcə olaraq, korrupsiyaya qarşı mübarizə imitasiyası üçün vətəndaşları əsasız olaraq istintaqa cəlb edirlər".

Qeyd edək ki, Ə.Rüstəmov iyunun 28-də həbs olunub, iyunun 29-da Binəqədi Rayon Məhkəməsinə aparılıraq barəsində 3 aylıq həbs qərarı verilib. Baş Prokurorluğun metbuat xidmətinin həbslə bağlı yaydığı rəsmi məlumatda bildirilir ki, Beyləqan rayon sakini onun hüquqlarını müdafiə etmək üçün müqavilə bağladı "Yasavul" MMC-nin direktorunun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Başı İdarəsindən daxil olmuş müraciəti əsasında istintaq-əməliyyat tədbirləri zamanı MMC-nin direktoru Əliabbas Rüstəmovun Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq İdarəsində Beyləqan rayon sakini barəsində Cinayət Məccələsindən 213.2.2-ci (vergi ödəməkdan yayanma) maddəsi ilə başlanılmış cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və onun cinayət məsuliyətindən azad olunması müqəbilində guya işin ibtidai istintaqını aparan şəxsə səlahiyyətlərinin icrası ilə əlaqədar bili-bile qanunsuz hərəkətlər etməyə görə 90 min manat məbləğində rüşvət verilməsi üçün həmin rayon sakinində cəmiyyətin ofisində 95 min manat məbləğində pulu alarkən cinayət başında yaxalanıb.

Baxış zamanı Ə.Rüstəmovun üzərindən 95 min manat məbləğindən nağd pul, habelə xidməti otağından ibtidai istintaq üçün əhəmiyyət kəsb edən sənədlər aşkar edilərək götürülüb. Ə.Rüstəmov Cinayət Məccələsindən 312.2-ci (rüşvət vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkən tədbiri seçilir. Həzirdə cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Rəsmi məlumatdan belli olur ki, 95 min manat Ə.Rüstəmovu verilib. Belə olduqda Ə.Rüstəmovu rüşvət vermək ittihamının verilməsi anlaşılmazlıq yaradır.

Məsələyə aydınlıq getirmək üçün "Yeni Müsavat" əməkdaşı Baş Prokurorluğun metbuat xidməti ilə əlaqə saxlayıb. Xidmətdən məsələyə şərh vermək də imtina ediblər. Qeyd edək ki, Əliabbas Rüstəmov vətəndaş mövqeyi ilə tanınan hüquqşunaslardandır. O, sosial şəbəkələrdə fəallığı ilə seçilir. Bir müdət əvvəl isə ölkə başçısına müraciət ünvanlaşdırıldı. Həmin müraciətdə korrupsiya faktlarından bəhs edildi. Əliabbas Rüstəmovun hədəfə gəlməsinin də məhz ictimai fəallığı və həmin müraciətlə bağlı olduğu ehtimal edilir.

□ E.MƏMMƏDƏLİYEV





# KİVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,  
Dağlıq Qarabağ münaqişəsi haqqında  
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,  
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Şəhər Ermənistanda ağır sosial-iqtisadi durum özünü gedikən daha qabarlı şəkildə göstərməkdədir. Dağlıq Qarabağ məsələsində iki böyük qonşu - Türkiyə və Azərbaycanla düşmən münasibətlər, faktiki, ölkənin təcrid duruma düşməsi təbii ki, mövjud situasiyanın əsas səbəblərindəndir. Acımaqlı durumun on böyük əlaməti iss Ermənistandan sürtələ bosalması, əhalinin iş qabiliyyəti kəsiminin geridönüşən şəkildə ölkəni tərk etməkdə davam etməsidir. Ancaq bir var, bunu biz deyik, yazaq, bir de var ermənilərin öz dildən çıxış.

Bu xüsusda İngiltərəde yaşayış Arpi Arutunyan ad-soyadlı publisistin armtoday.am-da getmiş məqaləsi vəziyyəti kifayət qədər obyektiv şərh edir. Ermənistən əhalisinin neçə ağır şərtlər altında yaşamasını təsəvvürə gətirmək üçün məqalə əyani vəsat-

rolu oynaya bilər. Onun tərcüməsini təqdim edirik:

"Erməni əmək miqrantları Rusiyaya axışmaqdə davam edirlər. Rusiyada qüvvəye mi-nen tezə qanun isə onların orada kök atmasına şərait yaradır. Yexeqnadzor erməni şe-

## Artaşes Qeqamyan



# Erməni deputat Azərbaycana təşəkkür elədi

## Artaşes Qeqamyan, görəsən, Bakıdan hansı hissələrlə getdi?

ATƏT PA-nın Bakıda keçirilən 23-cü yay sessiyasında çıxış edən Ermənistən deputat qrupunun rəhbəri Artaşes Qeqamyan yaxşı münasibətə görə Azərbaycana təşəkkür edib. Axar.az-in məlumatına görə, Qeqamyan deyib: "Azərbaycan nümayəndəsi bizə normal işləməyə şərait yaradılacağını demədi və belə de oldu. Düzdür, müəyyən fikir ayrılığı yarandı, amma üümilikdə bizi bir-birimizlə dil tapdıq. Mən sadə olaraq sizə və Azərbaycana təşəkkür edirəm".

Onun bu çıxışı alqışla qarışılıb.

Qeyd edək ki, az önce azərbaycanlı jurnalistə verdiyi müsahibəsində o, Bakıya 15-ci dəfə gəldiyini söyləmiş, bəzi maraqlı etirafarda bulunmuşdu.

Məsələn, demədi: "Bizə dinc yanaşı yaşamaq lazımdır. Bütün regionun güclü iqtisadi inkişafına nail olmaq, xalqları-mız arasında dostluq münasibətlərinin yenidən bərpa olunmasına təmin etmək lazımdır. Ele ələməliyik ki, azərbaycanlılar özlerini İrəvanda, ermənilər isə Bakıda rahat, evdəki kimi rahat hiss eləsinlər. Qabaqlar belə idi. Bu səfərimə qədər 14 dəfə Bakıda olmuşam. Hər dəfə de məhrəbanlıq, xeyirxahlıq görmüşəm. Görünür, kimlərə bu iki xalq arasında düşmənciliyin davam etməsində maraqlıdır, bu düşməncilik həmin qüvvələrə sərf edir. Bu da heç kimə əslə gərek olmayan qanlı olaylara, qan tökülməsinə gətirib çıxarır. Necə olursa-olsun, biz bir yerdə yaşamağa məhkumuz. Ağlılı qonşular isə bir yerdə yaşayır, ticaret edir, mədəni tədbirlər, bayramlar keçirir. Bir-birimizə niyə gülə atmalyıq axı?"

Bax bu suali o, ilk növbədə özünə, qonşunun 20 faiz əra-zisini 22 ildir işğal altında saxlayan Ermənistən siyasetini yönəldirənlərə versə, daha məntiqli olar. Görəsən, Qeqamyan və həmkarları Azərbaycandan hansı hissələrlə getdilər?..

# Qarabağ



# Emiqrasiya Ermənistən səhərlerini sürətlə boşaldır

İşgalçi ölkənin kişi əhalisinin mütləq əksəriyyəti başqa ölkələrə gedib; elektrikin bahalaşması prosesə yeni təkan verəcək; ərini itirən erməni qadın: "Ailələrimizi dağıdan Rusiyani görüm, lənətə gəlsin..."



hərində evə daxil olan kimi asanca müəyyən elemək olar ki, ailə üzvlərindən kim Rusiyada işləyir. Məsələn, Ruzanna Manasaryanın təzə hamar ekranalı televizoru var, pəncərə çərçivələrini təzəcə dəyişib. Bütün bunlar onu sübut edir ki, ailə üzvlərindən biri eve pul göndərir, hansını ki, Ermənistanda qazanmaq qeyri-mümkündür.

Manasyanın əri Rusyanın Volqa çayı üzərindəki Samara şəhərində inşaat sektorunda fəhlə işləyir, oğlu isə Soçi ya-xınlığında Qara dəniz sahilini Adler şəhərində tikintidə çalışır.

Yexeqnadzor şəhəri paytaxt İrəvandan cənubda, onun 120 km-də yerləşir və Ermənistənən başqa şəhərlərdən heç nə ilə fərqlənmir. Ermənistən kişi əhalisinin əksəriyyəti başqa ölkələrdə işləyir. Dövlət Miqrasiya Xidmətinin məlumatlarına görə, hər il mövşümi işlər axtarışı ilə Rusiyaya 80-120 min insan gedir və yal-

nız qışa qayıdır. Bir çoxları daha çox qalırlar.

Xidmətin hesablamasına görə, 900 min - 1 milyon nəfər orada 2-3 il müddətine qalır. Bu, əhalisi cəmi 3 milyon olan balaca ölkə üçün çox böyük rəqəmdir. Yexeqnadzor şəhərinə Tamanitser küçəsində təkcə bir ailə qalıb ki, kişiləri Rusiyaya çıxıb getməyib.

"Son vaxtlar bizim kvartaldan 70-ə yaxın adam çıxıb

gedib. İnsanlar ya öz evlərini qifillayıb ailəlikcə gedirlər, ya

da kişilər Rusiyada iş axtarır tapmaq üçün çıxıb gedirlər".

Bunu küçənin kişisi evdə qalan yeganə qadını Vardanuş Saakyan deyir. Onun sözləri-nə görə, başqalarından fərqli olaraq onun ailəsinin stabil qazancı var: oğlanlarından biri hərbçidir, ikinci mebel fabrikində, gəlini isə xəstəxana-da işləyir.

Rusyanın aprelədə qüvvə-yə minən yeni qanunu keçmiş Sovet İttifaqı respublikalarında doğulan və rus dilini bilən

şəxslərin Rusiya vətəndaşlığı almasının asanlaşdırılması və sürətləndirilməsini nəzərdə tutur. Ərizelərə baxılma prosesi üç ay çəkir və müraciət edən şəxsden öz vətəndaşlığından imtina tələb edir. Bu qanun bir çox erməni analitiklərində narahatlıq yaradıb. Çünkü onların qənaətincə, insanlar xaricdə daha yaxşı həyat axtardığı üçün ölkə əhalisi durmadan azalır.

Yexeqnadzorin inzibati

mərkəz olduğu Vayotsdzor vilayətinin qubernatoru Edgar Kazaryanın fikrincə, miqrasiya Ermənistənən yeyən "xəstəlikdir": "Bizim vilayətdə əsasən şəhərlərin əhalisi miqrasiya edir. Çünkü işsizlik problemi daha çox şəhərlərdə aktualdır. Bir vaxtlar sənaye müəssisələrinin çoxu işləyirdi. Bu gün isə yalnız avtomobilər üçün rele istehsal edən zavod fəaliyyətdədir. Vaxtılı konserv zavodu var idi, indi yoxdur".

Onun sözlərinə görə, kənd sakinləri daha təminatlıdır, nəinki şəhərlilər, ona görə ki, kənd təsərrüfatı ilə məşğul olmaqla gəlir əldə edirlər. Ancaq onu da əlavə edir ki, şəhər sakinləri tez-tez rayonlarda işdən imtina edirlər və Vayk şəhərində yeni mehmanxana üçün inşaatçılar axtarışının çətinliklərini qeyd edirlər.

Manasyan isə razılaşmış və bunun qətiyyən belə olmadığını söyləyir: "Rusiyaya gedənək mənim ərim və oğlum ti-kintidə işləyirdi. Ancaq onlara aylarla məvacib vermirdilər.

sən. Çox çətindi. Ailələrimizi dağdan Rusiyani görün lənətə gəlsin" - deyir Movsisyan.

Qayıtmayı üstün tutmuş Varuj Arutunyan çox nadir is-tisnadır. O, İrəvan Dövlət Universitetinin tarix fakültəsini bitirib, Rusiyada bir il tikintidə işləyib. Onun fikirləri: "Əgər burda bize kömək eləsələr, vergi yükünü yüngülləşdirəsələr, iş üçün əlverişli şərait yarat-salar, heş bir kişi öz ailəsini qo-yub Rusiyaya getməz".

Yexeqnadzorun sakini Ruzanna Manasyan Samara-daki ərinin yanına getmək niyətindədir. Deyir, Rusiya vətəndaşlığı ala bilse, Ermənistən pasportundan imtina eləməyə hazırlır. "Ərim hər ay pul göndərir. Ancaq nə vaxta qədər tənha yaşayacağam. Mən de öz ailəmə bir yerdə olmaq istiyəm. Əlbətta ki, insanların çıxıb getməsi kədərlidir, ancaq necə deyərlər, çörək har-dadır, ev de ordadır", - deyə o fikrini tamamlayıb".

\*\*\*

Ermənistənə isə sosi-al-iqtisadi durumun yaxşılaşa-cağına, iş yerlərinin açıla-cağına, Qarabağ'a görə ölkənin düşdüyü təcrid durumdan çı-xacağına hələ ki ümidi yoxdur. Əksinə, avqustun 1-dən bu ölkədə elektrik enerjisini qiy-məti 10 faiz artacaq. Bu isə ək-sər erməni politoloqları və si-yasətçilərinə görə, o sıradə Ermənistən Milli Konqresinin parlament fraksiyasının katibi Aram Manukyanın qənaətincə, yeni emiqrasiya dalğasına tekan verəcək.

**Beynəlxalq Təhsil Mərkəzi**

*Biz siz Ukraynanın, Belorusun, Rusyanın və Gürcüstanın dövlət universitetlərində bakalavr və magistr dərcələri üzrə əyani, qiyabi və ikinci ali təhsil almağa dəvət edirik.*

- < Kiev Dövlət Texniki Universiteti
  - < Komputer mühəndisliyi. Hüquq. İqtisadiyyat.
  - < Kremençuk Dövlət Universiteti
  - < Psixologiya. Jurnalistika. Hüquq. Filologiya
  - < Kiyev Dövlət Dəniz Akademiyası
  - < Gəmi sürmə. Dəniz və çay nəqliyyatı. Hüquq
  - < Tbilisi Dövlət Tibb Universiteti
  - < Müalicə işi. Stomatologiya. Əczaçılıq. Pediatria
  - < Minsk Dövlət Universiteti
  - < Beynəlxalq Münasibətlər. İqtisadiyyat. Jurnalistika
  - < Qrodno Dövlət Universiteti
  - < Hüquq. İqtisadiyyat. Pedoqoqika. Tərcüməçilik
  - < Volqograd Dövlət Ağrar Universiteti.
  - < Agronom. Yerölçmə və Kadastr. Elektrik təchizatı.
- Bizim bu ölkələrin yuxarıda adları sadalanan və bu sıyahıda adları olmayan bir çox digər dövlət universitetləri ilə əməkdaşlıq və təmsilcilik haqqında rəsmi müqavilələrimiz var. Diqqət! Bəzi ixtisaslar üzrə pulsuz təhsil almaq şansınız var!**

Ünvan: Bakı ş. Məmmədzadə k. 13A Nərimanov m-su  
Tel: (050) 3319999; (077)3319999; (055)2522525;  
(012)4379980

## Babasıl xəstəliyinin ən müasir metodla **MÜALİCƏSİ**

Almanıyanın məşhur "Karl Etorts" firmasının aparati ilə Moskva şəhəri proktologiya ETM-də xüsusi hazırlıq keçmiş həkim tərəfindən qansız, ağrısız, yataq rejimi gəzəldəmən - lateks həlqə qoyulması.

SƏLİMOV FƏRMAN  
Tel: (055) 776-70-34

**Elan**

Bakının Türkən qəsəbəsində dənizdən 600-700 metr aralı, sahəsi 20 sot olan bağ satılır. Vəzin ordu, 82 metr dərinlikdən çıxan şirin suyu, hasar və darvazası, meyvə agacları, 1 otaq və mətbəxdən ibarət kiçik tikilisi var. Qaz və telefon xətti yaxınlıqdan keçir. Qiyməti razılaşma yolu ile.

Əlaqə tel: 070-611-64-15

**Kişilər!!!**

Xəstəliklərdən əzab çekən adamlar üçün! Diqqət! İsrail təbabəti tətbiq edilir! Axırıcı şans!!!

Əger Sizə nə Azərbaycanda, nə də xaricdə heç kim kömək edə bilməsə və Siz aşağıda göstərilən xəstəliklərdən həmşəlik qurtarmaq isteyirsinizsə, onda yaxşı insanlara, keyfiyyətli, qısa müddədən və tam müalicesini d-r Vaiz Səmədov apara biler:

- \* Cinsi zəiflik, meylin və erekxiyann azalması tam impontensiyedək (yaşdan və səbəbdən asılı olmayıraq)
- \* Cinsi marağın və cinsi aktların azalması
- \* Vaxtından tez toxum ifrazatı (səbəbdən asılı olmayıraq)
- \* Toy gecəsinin uğursuzluqları (kişi tibbi problemlər)
- \* Prostatitlər. Prostat vəzin böyüməsi və ya kiçilməsi
- \* Prostat adenomasi (vəzida düyünlərin əmələ gəlməsi)
- \* Cinsi vezilərin-xayaların böyüməsi və ya kiçilməsi
- \* Qasıq-xayalıqda sızılılı, küt və ya keşkin ağrılar
- \* Əvvəldən xarici cinsi üzvün balaca olması
- \* Xarici cinsi üzvün sonradan birdən kiçilmesi
- \* Cinsi üzvün düyünlə birdən əyilməsi (Peyroni xəstələ)
- \* Oğlan uşaqlarında cinsiyət üzvlərinin inkişafsızlığı
- \* Uşaqlarda gecə vaxtı yerinə sidiye getməsi (enurez)
- \* Hormonal və iltihablı sonsuzluq (kişilər və qadınlarda da)
- \* Qadınlarda uşaqlıq boruların keçməməzliyi
- \* Sidik aktlarının gecə ya gündüz tez-tez olması
- \* Sidik aktlarının çətinlikləri və tutulmaları
- \* Cinsi aktla bağlı sidikdə və spermada qan olması
- \* Zöhrəvi xəstəliklərdən sonra qalıqlar və ağrılaşmalar
- \* Saçlarm bütün formalatda tökülməsi və sizanaqlar
- \* Gərginlik, yuxusuzluq, yaddaşın azalması

Həkim qəbulu və həkimə zəng etmək saat 11.00-dan sonra  
Tel: (012) 437-88-05; (050) 213 88-05.

Həkimin 16 TV çıxışları: youtube.com və facebook.com "doktor Vaiz Səmədov".

## Bakıda film kimi təqib



**B**akıda görünməmiş sürücü hərəkəti qeydə almış. Belə ki, iyunun 29-da axşam saatlarında 1983-cü il təvelüdüllü, Lənkəran rayonu sakini Elbrus Ağayar oğlu Fətullayev idarə etdiyi 42 BX 372 dövlət nömrə nişanlı "KamAZ" markalı yük avtomobili ile paytaxtın Dövlət Bayraq Meydanı ərazisindən başlayaraq şəhər istiqamətində, Neftçilər prospektində hərəkətdə olarkən "yük avtomobilərinin hərəkəti qadağandır" nişanının təsir zonasına daxil olub. Sürücü tikinti materiallarının daşınması qaydasını pozub. O, tikinti materiallarının daşınması üçün xüsusi örtükdən de düzüg istifadə etməyib. Yollandakı müşahidə kameraları və sitesinə nəzarət götürürən həmin avtomobilin saxlanılması üçün yol polisləri tərəfindən əmr verilərək, sürücü bu emrə tabe olmayıb. Bu azmış kimi, "KamAZ"ı onu müşayiət edən yol patrulu avtomobilinin üstüne sürərək onu eks istiqamətli hərəkət zolağına çıxmaga məcbur edib. Özü isə işıqforun qırmızı ışığında da dayanmadan hərəkətini davam etdirib.

Bele olduğu təqdirdə hərəkətindən başlayaraq şəhər istiqamətində, Neftçilər prospektində hərəkətdə olarkən "yük avtomobilərinin hərəkəti qadağandır" nişanının təsir zonasına daxil olub. Sürücü tikinti materiallarının daşınması qaydasını pozub. O, tikinti materiallarının daşınması üçün xüsusi örtükdən de düzüg istifadə etməyib. Yollandakı müşahidə kameraları və sitesinə nəzarət götürürən həmin avtomobilin saxlanılması üçün yol polisləri tərəfindən əmr verilərək, sürücü bu emrə tabe olmayıb. Bu azmış kimi, "KamAZ"ı onu müşayiət edən yol patrulu avtomobilinin üstüne sürərək onu eks istiqamətli hərəkət zolağına çıxmaga məcbur edib. Özü isə işıqforun qırmızı ışığında da dayanmadan hərəkətini davam etdirib.

**Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vəqif Əsədov**

bildirib ki, sürücü Elbrus Ağayar oğlu Fətullayev əvvəller dəfələrlə yol polisi əməkdaş-

dəfələrlə yol polisi əməkdaş-

larının saxlama işarəsinə əhəmiyyət verməyib. Hətta avtomobili polis əməkdaşlarının üzərinə sürərək onların həyati üçün təhlükə yaradaraq qaćib gizlənməyə müvəffəq olub. Ona görə de onun bəresində axtarış elan olunub: "Normalan artıq yüksəkdaşlığını daşınan 3 avtomobili və 1 motosikli təqib etməye başlayıb. Hərəkəflərətən "KamAZ"ın sürəcəsi vəzüyyətdən çıxa biləndiyini gördükde avtomobili Bakı Beynəlxalq Dəniz Ticaret Limanı yaxınlığında qarşıda daşınmış sürücünün avtobusunun üzüntüne sürüb. "KamAZ" yalnız avtobusla toqquşandan sonra məcburi dayanıb. Hadise zamanı avtobusda olan bir neçə sürücü olmayıb. Lakin sürücü 29-da isə "KamAZ" markalı avtomobilin Bayıl dairesindən başlayaraq şəhərin mərkəzi küçələri istiqamətində hərəkət etməsini görən yol polisləri ona saxlama işarəsi verib".

Kadrlardan da görünür ki, sürücü əmrə tabe olmayıb və hərəkətini davam etdirib. Sürvəc "Azneft meydani"nda av-

edilmişdi. İyunun 29-da isə "KamAZ" markalı avtomobilin Bayıl dairesindən başlayaraq şəhərin mərkəzi küçələri istiqamətində hərəkət etməsini görən yol polisləri ona saxlama işarəsi verib".

Kadrlardan da görünür ki, sürücü əmrə tabe olmayıb və hərəkətini davam etdirib. Sürvəc "Azneft meydani"nda av-

edilmişdi. İyunun 29-da isə "KamAZ" markalı avtomobilin Bayıl dairesindən başlayaraq şəhərin mərkəzi küçələri istiqamətində hərəkət etməsini görən yol polisləri ona saxlama işarəsi verib".

Kadrlardan da görünür ki, sürücü əmrə tabe olmayıb və hərəkətini davam etdirib. Sürvəc "Azneft meydani"nda av-

edilmişdi. İyunun 29-da isə "KamAZ" markalı avtomobilin Bayıl dairesindən başlayaraq şəhərin mərkəzi küçələri istiqamətində hərəkət etməsini görən yol polisləri ona saxlama işarəsi verib".

Kadrlardan da görünür ki, sürücü əmrə tabe olmayıb və hərəkətini davam etdirib. Sürvəc "Azneft meydani"nda av-

edilmişdi. İyunun 29-da isə "KamAZ" markalı avtomobilin Bayıl dairesindən başlayaraq şəhərin mərkəzi küçələri istiqamətində hərəkət etməsini görən yol polisləri ona saxlama işarəsi verib".

Kadrlardan da görünür ki, sürücü əmrə tabe olmayıb və hərəkətini davam etdirib. Sürvəc "Azneft meydani"nda av-

edilmişdi. İyunun 29-da isə "KamAZ" markalı avtomobilin Bayıl dairesindən başlayaraq şəhərin mərkəzi küçələri istiqamətində hərəkət etməsini görən yol polisləri ona saxlama işarəsi verib".

Kadrlardan da görünür ki, sürücü əmrə tabe olmayıb və hərəkətini davam etdirib. Sürvəc "Azneft meydani"nda av-

edilmişdi. İyunun 29-da isə "KamAZ" markalı avtomobilin Bayıl dairesindən başlayaraq şəhərin mərkəzi küçələri istiqamətində hərəkət etməsini görən yol polisləri ona saxlama işarəsi verib".

Kadrlardan da görünür ki, sürücü əmrə tabe olmayıb və hərəkətini davam etdirib. Sürvəc "Azneft meydani"nda av-

edilmişdi. İyunun 29-da isə "KamAZ" markalı avtomobilin Bayıl dairesindən başlayaraq şəhərin mərkəzi küçələri istiqamətində hərəkət etməsini görən yol polisləri ona saxlama işarəsi verib".

Kadrlardan da görünür ki, sürücü əmrə tabe olmayıb və hərəkətini davam etdirib. Sürvəc "Azneft meydani"nda av-

edilmişdi. İyunun 29-da isə "KamAZ" markalı avtomobilin Bayıl dairesindən başlayaraq şəhərin mərkəzi küçələri istiqamətində hərəkət etməsini görən yol polisləri ona saxlama işarəsi verib".

Kadrlardan da görünür ki, sürücü əmrə tabe olmayıb və hərəkətini davam etdirib. Sürvəc "Azneft meydani"nda av-

edilmişdi. İyunun 29-da isə "KamAZ" markalı avtomobilin Bayıl dairesindən başlayaraq şəhərin mərkəzi küçələri istiqamətində hərəkət etməsini görən yol polisləri ona saxlama işarəsi verib".

Kadrlardan da görünür ki, sürücü əmrə tabe olmayıb və hərəkətini davam etdirib. Sürvəc "Azneft meydani"nda av-

edilmişdi. İyunun 29-da isə "KamAZ" markalı avtomobilin Bayıl dairesindən başlayaraq şəhərin mərkəzi küçələri istiqamətində hərəkət etməsini görən yol polisləri ona saxlama işarəsi verib".

Kadrlardan da görünür ki, sürücü əmrə tabe olmayıb və hərəkətini davam etdirib. Sürvəc "Azneft meydani"nda av-

edilmişdi. İyunun 29-da isə "KamAZ" markalı avtomobilin Bayıl dairesindən başlayaraq şəhərin mərkəzi küçələri istiqamətində hərəkət etməsini görən yol polisləri ona saxlama işarəsi verib".

Kadrlardan da görünür ki, sürücü əmrə tabe olmayıb və hərəkətini davam etdirib. Sürvəc "Azneft meydani"nda av-

edilmişdi. İyunun 29-da isə "KamAZ" markalı avtomobilin Bayıl dairesindən başlayaraq şəhərin mərkəzi küçələri istiqamətində hərəkət etməsini görən yol polisləri ona saxlama işarəsi verib".

Kadrlardan da görünür ki, sürücü əmrə tabe olmayıb və hərəkətini davam etdirib. Sürvəc "Azneft meydani"nda av-

edilmişdi. İyunun 29-da isə "KamAZ" markalı avtomobilin Bayıl dairesindən başlayaraq şəhərin mərkəzi küçələri istiqamətində hərəkət etməsini görən yol polisləri ona saxlama işarəsi verib".

Kadrlardan da görünür ki, sürücü əmrə tabe olmayıb və hərəkətini davam etdirib. Sürvəc "Azneft meydani"nda av-

edilmişdi. İyunun 29-da isə "KamAZ" markalı avtomobilin Bayıl dairesindən başlayaraq şəhərin mərkəzi küçələri istiqamətində hərəkət etməsini görən yol polisləri ona saxlama işarəsi verib".

Kadrlardan da görünür ki, sürücü əmrə tabe olmayıb və hərəkətini davam etdirib. Sürvəc "Azneft meydani"nda av-

edilmişdi. İyunun 29-da isə "KamAZ" markalı avtomobilin Bayıl dairesindən başlayaraq şəhərin mərkəzi küçələri istiqamətində hərəkət etməsini görən yol polisləri ona saxlama işarəsi verib".

Kadrlardan da görünür ki, sürücü əmrə tabe olmayıb və hərəkətini davam etdirib. Sürvəc "Azneft meydani"nda av-

edilmişdi. İyunun 29-da isə "KamAZ" markalı avtomobilin Bayıl dairesindən başlayaraq şəhərin mərkəzi küçələri istiqamətində hərəkət etməsini görən yol polisləri ona saxlama işarəsi verib".

Kadrlardan da görünür ki, sürücü əmrə tabe olmayıb və hərəkətini davam etdirib. Sürvəc "Azneft meydani"nda av-

edilmişdi. İyunun 29-da isə "KamAZ" markalı avtomobilin Bayıl dairesindən başlayaraq şəhərin mərkəzi küçələri istiqamətində hərəkət etməsini görən yol polisləri ona saxlama işarəsi verib".

Kadrlardan da görünür ki, sürücü əmrə tabe olmayıb və hərəkətini davam etdirib. Sürvəc "Azneft meydani"nda av-

# Yeddi qardaşdan biri



**B**razilıya mundialı başlamamıştı, ama hamı ondan danişır, ondan yağırdı. Qrupdakı ilk oyunda meydana çıxmayağı belli idi. Çempionat başladı və o, meydanda yox idi... Komandası qrupda ilk oyunda uduzu. Bu məglubiyyəti də onun "ayağına yazdırı". Komandasının ikinci oyunu ərəfəsi diqqətlər yənə ona dikildi. Bu dəfə meydana çıxacaqdı. Meydana çıxdı və rəqib qapısına iki top vuraraq ona olan sevginin də, diqqətin də, hətta nifrətin də əbəs yerə olmadığını sübut etdi...

Bir oyun sonra dünya mətbuatı yenə ondan yazaqdı. "Mundi-alan qovuldu!" dey...  
yə...

əcnəbi klub alarsa, bunun üçün "Liverpul" a 100 milyon funt-sterlinq ödəməlidir. Bu İngilterə klubudursa, məbləğ 130 milyon olacaq. Beləliklə də Suárez "Liverpul" un tarixinə həm də ən bahalı oyunçu kimi de düşür.

## Milli komandada ilk oyunda meydandan qovulur

Suárez Hollandalıda oynayarken Uruqvayın gənclərdən ibarət yığma komandasına çağırılır. Uğurlu çıxışına görə o, tezliklə milli komandaya çağırılır.

2007-ci ilin 8 fevralında ilk dəfə milli formada Kolumbiyaya qarşı oyundan çıxan Suárez komandasının 3:1 hesablı qələbəsinə imza atır. Amma oyundan sonlarına yaxın o ikinci sarı vərəqə alaraq meydandan qovulur.

Suárez 2010-cu ildə CAR-da keçirilən dünya çempionatında Cənubi Amerikanı Uruqvayı hücumçu bu sərfəli transferləri rədd edərək deyir: "Mənə kisələrdə pul yox, şöhrət lazımdır".

"Çelsi" klubunun baş məşqçisi Jozé Mourinjo FİFA-nın qərarının ədaləti olduğunu deyib: "Futbolda oyunçular və məşqçilər üçün müyyən qaydalar var ki, ondan kənara çıxməq olmaz. Mənim də zaman-zaman intizamsız hərəketlərim olub, ancaq heddimi bilməsim. Suárez isə artıq üçüncü dəfə eyni hərəketi etdi. Düşünürəm ki, o, bu cəzaya layiq idi".

Suárezin mundialdan qovulmasından sonra onun "Barselona" ya keçəcəyi ilə bağlı məlumatlar yayılıb. Amma Kataloniya klubunun idman direktoru Andobi Subisarretə İngilterə təmsilçisinin uruqvayı hücumunu satmayağı deyib: "Hər kəs bilir ki, Suárez möhtəşəm futbolçudur. O, hücumdan başqa, fərqli mövqelədə oynaması bacarır. Ancaq Suárez "Liverpul"un futbolçudur".

## Suárez xəstədirmi?

Oyunçuları dışladı üçün Suárezin psixikasında problemlər olduğu barədə ehtimalar var, amma onun nə vaxtsa müalicə olunduğu barədə fakt yoxdur. Onun İngilterə ilə oyundan sonra komandanın hekimini qucaqlaması və qələbəni ona hasr etməsi ziddiyətli iddialar ortaya çıxarıb. Amma fakt budur ki, 63 yaşlı Valter Ferreyra ilə Suárez 15 ilə yaxındır ta-

### Atası böyük ailəni atıb gedib


Luis Alberto Suárez Dias 1987-ci ilin yanvar ayının 24-də Uruqvayın Argentina ilə sərhəd şəhəri olan Saltoda çoxuşaqlı ailədə anadan olub. Luis evdə böyük yeddi qardaşın yaşıca dördüncüsüdür. 7 yaşı olanda onun ailəsi Saltodan paytaxt Montevideoya köçür. İki il sonra böyük ailə dağılır və atası evi tərk edir. Luis anası və qardaşları ilə ayrı yaşasa da, atası ilə də əlaqələri kəsmir.

Onun futbolla ilk tanışlığı da məhəllə küçəsində top qovmaqla başlayır. Məlumatlara görə, böyük futbola həvəsi onda qardaşı yaradıb. Böyük qardaşı Paola Suárez də futbola erkin yaşlarından maraq göstərib və o da hazırlı Uruqvayın "Isdro Metapan" klubunda oynayır.

Onun futbolçu karyerası 2003-cü ildən başlayır. Həmin il onu ölkənin ən tanınmış, paytaxt Montevideonun "Nacional" klubunu akademiyasına qəbul edirlər. Cəmi iki il sonra o, artıq sevimli klubunun əsas heyətində özüne yer edə bilir. 2005-2006-ci il mövsümündə Suárez keçirdiyi 29 oyunda qapılara 12 qol vuraraq klubun növbəti çempionluğuna öz qatqısını verir. Məlumatlara görə, xarakter etibarilə yumşaq və ünsiyyətçilər Suárezin komanda yoldaşlarını dişləmeye elə ilk klubundan başlayır. 2005-2006 mövsümündə onun beş futbolçunu dişlədiyi iddia edilir.

### 19 yaşda başlayan Hollandiya yolculuğu

Suárezin 19 yaşı olanda o, Holländiyanın tanınmayan bir klubuna - "Qroningen"ə təxminen 800 min avroya transfer olur. "Qroningen"in heyətində Suárez əcnəbi klubda ilk çempionluq sevincini yaşıyır. Tezliklə futbol mütəxəssislərinin diqqətini cəlb edən Suárez 2007-ci ildə nüfuzlu "Ayaks" klubundan təklif gelir. 2008-2009-cu illərdə Suárez klubda ilin oyunçusu seçilir. Növbəti mövsümde artıq kapitan sarğısını elə keçirən hücumçu həmin il çıxdığı 33 oyunda 35 qol vuraraq Holländiyanın ilin futbolçusu seçilir. 2010-2011-ci illər mövsümündə o, "Ayaks"ın heyətində oynadığı müddətde 100-cü qolunu da vuraraq Yohan Cruiff, Marko Van Basten və Dennis Berkampin uğurunu təkrar edən ilk əcnəbi olur.



# Sən kim son axı... ?



**"Məhəllə futbolundan böyük meydanlara gedən yol: "Mənə kisələrlə pul yox, şöhrət lazımdır!"**

### "Ayaks" da "dişini" sınavır və...

Suárez Avropada ilk dəfə "dişini" də "Ayaks"ın heyətində "sınavır". 2010-cu ilin noyabrında o, Otmane Bakbali dişləyir və bu hərəkətinə görə 7 oyundan cəzalandırılır.

2011-ci ilin yanварında "Liverpul" onu 22,8 milyon avroya transfer edir. "Liverpul" da 7 nömrəli köynəye sahib olan Suárez ilk debütündə "Stok-Siti" nin qapısına gol vurur. Elə həmin sezon Suárezin vurduğu qollar sayəsində komanda 12-ci yerdən 6-ci pilləyə yüksəlir. 2012-ci ildə isə "Liverpul" Çempionlar Liqasının qalib olur və Suárez ilk dəfə bu qədər mötəber turnirdə qəlebəni qeyd edir. Elə həmin mövsüm də Suárez "Liverpul"un heyətində on yaxşı oyunçu seçilir.

2013-cü il aprel ayının 12-də Suárez "Çelsi" ilə oyunda yene "dişini göstərir". O, ikinci hissəsinin ortalarında oyun zamanı rəqibin müdafiəçi Branislav Ivanoviçin elini dişləyir. Bu insidenti oyunu idare edən hakim görmür.

Oyunun əlavə edilmiş 7-ci dəqiqəsində Suárez komandasının bərabərlik topunu (2:2) vura bilir.

Oyundan sonra Suárez etdiyi hərəkətə görə Ivanoviçdən üzr istəyir. Aprelin 24-de isə İngiltəre Futbol Assosiasiyyası Suárezin hərəkətinə görə cezalandırır. O, 10 oyundan yaxşı meydانlardan kənarlaşdırılır.

### "Liverpul"un ən bahalı oyuncusu

2013-cü ildə Suárez "Liverpul" la müqaviləsini yeniləyir. Bu dəfə isə müqaviləyə yeni bir bənd əlavə edilir. Belə ki, Suárez

Koreya ilə oyunda rəqib qapısına 2 top vuraraq komandasının növbəti mərhələyə yüksəlməsini təmin edir.

Uruqvay Qana ilə qarşılaşmadı Suárez əlavə vaxtda qapıya gedən topu eli ilə çıxardığı üçün meydandan qovulur. Qana bu çempionatdan da yaxşı tənidiğimiz hücumçusunu Asamoa Qyan penaltı zərbəsini vura bilir. Penaltılardan seriyasında isə uruqvaylılar daha məhsuldalar olaraq yarımfinala vəsiqə qazanırlar.

Həmin turnirdə Uruqvayın heyətində Suárez üç dəfə fərqlənməyi bacarır. 2011-ci ildə isə milli komandanın heyətində Amerika kuboku turnirində

4 top vuraraq ən yaxşı futbolçu seçilir.

2011-ci ilin 11 noyabrında dünya çempionatın seçmə mər-

kölgədə qalmışdır. Özünü meydanda göstərmək üçün o yenə ən pis variantı seçdi. Suárez millidə 9 oyun, ümumilikdə isə 4 aylıq futboldan kənarlaşdırıldan sonra verdili açıqlamada deyib: "Son günler mətbuatla hansı bayatınlar verilməsindən asılı olmayıraq həqiqət ondadır ki, Kellini toqquşma zamanı mənim disləməyimdən zədələnib. Buna görə də baş verən incidentdən təsəssüflənirəm, Kellinidən, bütün futbol aləmindən üzr istəyirəm və söz verirəm ki, belə hal bir daha təkrarlanmayaçaq". Fikir verin, sanki bir uşaq kimi deyir: "Söz verirəm ki..."

Corco Kellini dərhal Suárezin sözlerinə reaksiya verib və bildirib ki, artıq hər şey geridə qalıb: "Mən ümidi edirəm ki, FİFA Suárezin cəzasını yüngülləşdirəcək".

\*\*

Mundial sənə yaxınlaşır. Amma hələ Braziliyadan sonra da Suárezdən dənişəcəqlər. Bir neçə ay meydanda olmasa belə. Büyük futbolçular bełə olur...

□ Orxan ƏLİYEV



# ÜSAVAT

## Son səhifə

N 169 (5878) 3 iyul 2014



### Şahmatın uşaqlara faydası

**H**əmişə valideynləri yalnız bir problem narahat edir: uşaqlar boş vaxtını necə səmərəli keçirsinlər? Valideynlərin qarşıya qoymaları əsas məqsəd uşaqları cəmiyyətə faydalı bir şəxs kimi yetişdirməkdir. Uşaqların gələcəkdə sərbəst qərar verib, həyat çətinliklərinin öhdəsindən gəlməsi üçün onları hələ balacaçıdan istiqamətləndirmək lazımdır. Bəs uşaqlara yaradıcılıq qabiliyyətini, sərbəst fikir yürütmək qaydalarını necə aşılamaq lazımdır?

Psixoloqlar bildirirlər ki, şahmat oyunu uşaqlıq inkişafında müsbət rol oynayır. Şahmat oyunu dünyagörüşünün inkişafına təsir edir, diqqətli olmayı, fikirləşməyi, müqayisə etməyi, əvvəldən oyununun nəticəsini görməyi öyrədir. İxtiraçılıq qabiliyyətini və qanuna uyğunluq təfəkkürünü inkişaf etdirir. Uşaqlarda səbirliyin qabiliyyətini, özünü əla almaq, dözlülük hissələrini artırır. Onlarda özüne tənqidlə yanaşma, sərbəst qərar vermək hissələri güclənir. Şahmatın ən çox da hiperaktiv (dəcəl, dinamik) uşaqlara öyrətmək lazımdır.

## Facebookda rekord qırıldı

Bəziliyada keçirilən dünya çempionatı facebookda haqqında ən çox danışılan hadisə olaraq rekord qırıb. Komandaların dördədə bir final çıxmak üçün mübarizə apardıqları bu dövrədə facebookda paylaşılan statuslar, bəyənmələr və futbol linkləri sosial şəbəkənin 10 illik tarixinde ən diqqət çekən hadisənin 2014 dünya çempionatı olduğunu göstərib. Facebook rəhbərliyinin verdiyi açıqlama nəticəsində məlum olub ki, 19-29 iyun tarixlərində çempionatla bağlı 220 milyon nəfər status yazıb və ya link paylaşdı.

Şənbə günü oynanılan Braziliya-Cili matçı zamanı 75 milyon nəfər öz hissələrini so-



## İt sahibinə 280 min dollar qazandırdı



**I**ngiltərədə Labrador cinsli it sahibini zəngin edib. "Kendli Jim" ləqəbli adı açıqlanmayan adam Dilly adlı itinin şəklini çəkərək 18 ay əvvəl internetdə paylaşdı. İtin yuxulayarkən çəkilən şəkli qısa müddətə bütün dünyada meşhurlaşdı. Şəklin bir anda məshhurlaşdığını görən it sahibi şəkilləri satmağa başlayıb. 5 ayda 60 mindən çox şəkil satan adam rekord həddə pul qazanıb. İtin şəklinin 5 ayda 280 min dollar qazandırması hər kəsi şoka salıb.

### 2025-də nələr olacaq?

**B**eynəlxalq media agentliyi olan Thomson Reuter-sin şərhçiləri 2025-ci ilde dünyamın nə-e olacaq haqqda fikirlər irəli sürüblər. Mütəxəssislərin fikrincə, 2025-ci ilde dünyada 10 yenilik olacaq.



İnsanların yaddaşlıqla bağlı problemleri azalacaq. Dünyanın en böyük enerji qaynağı günəş olacaq. 1. tip diabet xəstəliklər müalicə ediləcək. Yemek qılıqlı yaranacaq. Hər kəs pilotluq vəsiqəsi alacaq. Həyatımızdakı hər şey asan idarə ediləcək. Plastik paketlər olmayacağına. Xərcəng xəstəliyinin müalicəsində xəstələr daha az zərər görecək. Uşaqlar doğulan anda DNA xəritəsi çıxarılacaq. Artıq gözə görünməzlik mümkün olacaq.

Təsisçi: Rauf ARIFOĞLU  
Baş redaktorun birinci müavini:  
Azər AYXAN

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,  
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmışdır.  
Müelliflərə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

e-mail adres: [yenimusavat@mail.ru](mailto:yenimusavat@mail.ru)

Ünvan: Bakı şəhəri,  
R.Rüstəmov küçəsi  
2528-cı mahallə ev 44/d  
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

**QOÇ** - Üzərinizə götürdüyü-nüz öhdəliklərə məsuliyyətlə yanaşın. Hər hansı səhlənkarlıq sizin gözdən sala bilər. Hər boş sözdən çılgınlışmayın. Doğmalarınızla mütləq əlaqə saxlayın.

**BUĞA** - İxtiyarınızda olan bu təqvimdən qeyri-adı nəsə gözləməyin. Bütün ciddi planları başqa vaxta saxlayın. Maddi durumunu yüksəltmek istəyirsinizsə, saat 15-17 aralığını seçin.

**ƏKİZLƏR** - Başınızdə daima ziddiyətli fi-kirlər olur, bəzən bu, hətta münasibətlərin pozulmasına da rəvac verir. Heç olmasa, bu gün obyektiv olun. İşlərinizə vicdanla yanaşın.

**XƏRÇƏNG** - Yaxın on gündə görəcəyiniz işlərin həllinə bu gündən start verməlisiniz. Lazım gəlsə, etibarlı tərefdaşlarınızın köməyindən de yararlanı bilərsiniz. Gün şüasından qorunun.

**ŞİR** - Həmkarlarınızla münasibətdə soyuqluq yaranmasını istəmirsizsə, onların ədalətli mövqeyi ilə razılaşın. Vəzifələrinizə isə məsuliyyətlə yanaşın. Dənizə getmək və ya səyahətə çıxməq olar.

**QIZ** - İndiki ağır zamanda dostlarla, qohumlarla münasibətlərə xələl getirmək savablarını azalda bilər. Hər bir prosesə obyektiv yanaşın. Yalnız bu haldə ulduzlar sizin uğurlara çatdırıbilər. Bu gün istirahətə de vaxt ayırın.

**TƏRƏZİ** - Proseslərin axarı sizin qane edəcək. Xırdaçılığa yol verməsəniz, dədi-qodudan, qeybətdən yayınsanız, ister fəaliyyətdə, isterse de münasibətlər zəminində hər şey normal olacaq.

**ƏQRƏB** - Hər mənada uğurlu gün hesab etmək olar. Sadəcə olaraq, günün nəbzini tutmağı bacarmalısınız. Yay istirahətinə başlamaq üçün çox münasibidir. Cibiniz boş deyilsə, hərəkətə keçin.

**OXATAN** - Təxminən saat 17-yə qədər yalnız adı, gündəlik işlərinizlə məşğul olun. Qeyri-adı və ya hər hansı risklərə yol verməyin. Bununla yanaşı səhhətinizə de fikir verməlisiniz.

**ÖĞLAQ** - Gələcək planlarınızı reallaşdırmaq üçün etibar etdiyiniz təcrübəli insanlarla danışıqlar aparmağa dəyər. Amma gərək hər bir məsələdə ədalət prinsiplərini əsas tutasınz. Yeri gəlse, risk de etmək olar.


**SUTÖKƏN** - Qarşınızda duran vəzifələri ləyaqətə yerinə yetirsiniz, qarşınızda duran təqvimdən razı qalacaqsınız. Bu gün şəxsi büdcənizi artırmaq üçün fəallaşmalısınız. Uzaq yola çıxmayı.

**BALIQLAR** - İlk növbədə ünsiyyət məsələlərində səbr nümayiş etdirin ki, ümumi ovqatınız yüksək olsun. Heç bir maliyyə sövdəşmələrində iştirak etməyin. İşlə bağlı vəziyyət normal olacaq.

**Unutmayın, Tanrı uledzlərdən daha yüksəkdə durur!**

### Dünya çempionatı kişilərə düşmədi

**F**utbol izleyərək stress və həyəcanı eyni vaxtda hiss edən kişilər əsəblərini mobil telefonlardan çıxarırlar. Qırılan mobil telefonlara qarantiya vərən Türkiyənin "Cepkask" şirkəti dünya çempionatı oyunlarının oynandığı dövrədə mobil telefonların tez-tez qırıldığını, telefon qırınlarmış 65 faizinin kişilər olduğunu açıqlayıb. Çempionat oyunlarının davam etdiyi və finallara az qaldığı bu dövrlərdə kişilərin əsəbinin corimosunu qarantiya firmaları ödəyir. Şirkət rəhbərliklərindən verilən məlumatlara görə, hər gün 200, ayda 7 min telefon qırılır. Telefonları qırınlarmış 65 faizi kişilər, 35 faizi isə qadınlardır. Futbol müsabiqələri zamanı isə ən çox kişilər telefon qırırlar. Bunların bir çoxunda telefonlar yerə atılır və ayaq altında əzilir.



Səhifəni hazırladı: ŞAHNAZ

**Redaktor:**  
**Elşad MƏMMƏDLİ**

Lisenziya N: B 114  
SAYI: 6.300